

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNIVERSİTETİ

SƏFƏROV N.Y., MEHRABOVA M.Ə.

**TERMODİNAMİKA və STATİSTİK FİZİKA LABORATORİYA İŞLƏRİ**

**(metodik vəsait)**

**BAKİ-2024**

**Elmi redaktor:** AMEA-nın müxbir üzvü, f.r.e.d., AzTU-nun “Mühəndis fizikası və elektronika” kafedrasının professoru V.A.Hüseynov

- Rəyçilər:**
1. ADPU-nun “Ümumi fizika” kafedrasının müdürü,  
f.e.d. prof. C.İ.Hüseynov
  2. AzTU-nun “Mühəndis fizikası və elektronika” kafedrasının professoru,  
f.e.d. M.Ş.Həsənova
  3. BDU-nun “Maddə quruluşu” kafedrasının baş müəllimi,  
f.r.e.n. N.H.Həsənov

Metodik vəsaitdə ABŞ şirkətindən alınmış cihazlar əsasında AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasında qurulmuş müasir laboratoriya cihazları və qurğuları ilə işləmək, onların vasitəsilə müxtəlif termodinamik kəmiyyətləri ölçərək eksperimental məlumatları toplamaq və emal etmək kimi bacarıqları formalaşdırın 9 laboratoriya işinin təsviri verilmişdir. Vəsaitdə DataStudio programı ilə işləmək qaydası və hər işə aid nəzəriyyə də verilmişdir.

Laboratoriya işləri Mühəndis fizikası ixtisaslı tələbələrin Termodinamika və statistik fizika fənninin tədris programına tam uyğundur.

## **MÜNDƏRİCAT**

DataStudio kompüter programı haqqında qısa məlumat .....	4
<b>Laboratoriya işi №1</b>	
Enerjinin saxlanması və termodinamikanın birinci qanunu.....	9
<b>Laboratoriya işi № 2</b>	
Soyuducunun modeli .....	19
<b>Laboratoriya işi №3</b>	
İstilik nasosunun məhsuldarlıq əmsalının təyini.....	25
<b>Laboratoriya işi №4</b>	
İstilik maşınının dövrləri.....	32
<b>Laboratoriya işi №5</b>	
Yük müqaviməti və səmərəlilik .....	36
<b>Laboratoriya işi №6</b>	
İstiliyin elektrik ekvivalentinin öyrənilməsi .....	43
<b>Laboratoriya işi №7</b>	
Qazların istilik tutumları nisbətinin öyrənilməsi .....	49
<b>Laboratoriya işi №8</b>	
Bərk cisimlərin istilikkeçirmə əmsalının təyini .....	53
<b>Laboratoriya işi №9</b>	
Entropiyanın ölçüməsi .....	59
LABORATORİYA İŞLƏRİNƏ AİD QISA NƏZƏRİ MƏLUMATLAR .....	64
Ədəbiyyat .....	84

## **DATASTUDIO KOMPÜTER PROQRAMI HAQQINDA QISA MƏLUMAT**

DataStudio məlumatların toplanması, vizuallaşdırılması və analizi üçün nəzərdə tutulmuş kompüter programıdır. Məlumatları toplamaq və analiz etmək üçün bu program analog və rəqəmli siqnal çeviriciləri (interfeyslər) və xüsusi çeviricilər (sensorlar) ilə birlikdə işləyir. DataStudion fizika, kimya və başqa elm sahələrində eksperimentlərin yaradılması və yerinə yetirilməsi məqsədi ilə istifadə etmək olar.

Bizim təqdim etdiyimiz eksperimentlərdə ScienceWorkshop 750 interfeysindən istifadə edilir. DataStudiodan istifadə edə bilmək üçün ən azı aşağıdakılardan tələb olunur:

**Windows** - Windows 95, 98 və ya NT 4.0, Operativ yaddaş 8 Mb(RAM), USB port, CD-ROM drive, daimi yaddaş 20 MB (Hard disk)

### ***DataStudiodan istifadə qaydası***

DataStudio eksperiment aparılan müddətdə məlumatları toplayır və vizuallaşdırır. Eksperimentin işə salınması uyğun çeviricinin (sensorun) interfeysin uyğun yuvasına birləşdirilməsi və programın qurulması ilə başlayır. DataStudio məlumatları müxtəlif şəkillərdə göstərə bilər: qrafik, cədvəl, histoqram, ədədlərlə və s. Vərə bilər.


DataStudio əvvəlcədən kompüterə yüklenir (lisenziya olmalıdır) və eksperiment aparılan müddətdə uyğun fayl seçilməklə işə salınır.

### ***Tələb olunan cihazların və program təminatının nizamlanması***

Analoq və rəqəmsal siqnal çeviricisinin (interfeys) növündən asılı olaraq cihazlar və program təminatı bir – birindən fərqlənir. ScienceWorkshop və PASPORT variantlarını istifadə etmək olar. Biz ScienceWorkshop 750 interfeysi vasitəsilə DataStudionun başlanması izah edək. İşçi stolda əvvəlcədən yerləşdirilmiş DataStudio ikonasına iki dəfə basmaqla programı işə salırıq. DataStudio açıldıqda "Welcome to DataStudio" naviqatorunun ekranı aşağıdakı dörd variant işıqlandıracaq:


### ***ScienceWorkshop eksperimentinin qurulması***

Eksperiment qurulma pəncərəsini aktivləşdirmək üçün  "Setup" düyməsini basın. Bu pəncərəni sensorların və eksperimentin şərtlərinin müəyyənləşdirilməsi üçün istifadə edəcəyik. Əgər açılan pəncərədə birbaşa lazım olan interfeys tanıdlılmamışsa **Change** düyməsini basın və **Please Choose Data Source** pəncərəsindəki interfeyslər siyahısından sizə lazım olan interfeysi seçin və **OK** basın. Onda **Experiment Setup** pəncərəsi seçilmiş interfeysi göstərəcəkdir.



### Sensorlar paneli

Bu panelde mümkün olan sensorların siyahısı verilmiştir. Eksperimentdə size lazımlı olan sensoru tapmaq üçün siyahını fırladın. Sensoru seçmək üçün uyğun ikonanın üzərinə iki dəfə basmaq lazımdır. Program avtomatik olaraq uyğun portu seçəcəkdir.



İndi fiziki sensoru uyğun kanala qoşun.


Sensor seçilmişsə onun ikonu **experiment setup window** – da ortaya çıxır və oxlar vasitəsilə hər bir sensora uyğun kanal nişan verilir. Sensorun üzərinə iki dəfə bassaq onun xassələrini eks etdirən pəncərə açılacaq. Orada ölçüləri, nizamlama və nümunə parametrlərini yaratmaq mümkündür. Uyğun olan ölçülər **summary panel** – də görünür.

### DataStudionun eksperimentin quraşdırılması üçün istifadə olunması

DataStudio eksperimentin quraşdırılmasını müxtəlif cihazların müşaiyəti ilə reallaşdırır. **Summary panel** və müşayət edən funksiyalar gələcəkdə eksperimentin parametrlərinin təyininə kömək edir. Görünənlər məlumatların vizuallaşmasını təmin edir. Bu bölmə məlumatların vizuallaşması və hər bir funksiyanın təsvir edilməsi ilə məşğul olur.

### Məlumatların vizuallaşdırılması

 **Summary Panel (Xülasə paneli)** cari müddətdə əldə olan ölçmələrin siyahısını, eksperiment zamanı toplanmış məlumatları görüntüləri ilə yanaşı eks etdirir.



Məlumatları vizuallaşdırmaq üçün sensor və ya məlumatlar display ilə uyğunlaşdırılmalıdır. Toplanılan məlumatların üzeri ilə gəzməklə onları vizuallaşma şəklinə uyğun göstərmək olar. **Summary Panel** uyğun sensor və seçilmiş məlumatlar üçün vizuallaşma şəkli yaradacaq.

### **Məlumatların görüntülərini yaratmaq**

Istənilən anda, hətta məlumat toplayan müddətdə eksperimentdən görüntü yaratmaq və onu yox etmək olar.

### **DataStudioda mümkün olan görüntülər**

Bizim baxduğumuz eksperimentlərdə, əsasən, **qrafik şəklində** görüntü və **cədvəl şəklində** görüntüsündə istifadə edirik. Ona görə də bunlar haqqında qısa məlumat verək.

#### **Graph (Qrafik)**

Qrafik şəklində görüntü sensorun verdiyi məlumatların zamandan asılılıq qrafikində ibarətdir. Müəyyən növ məlumatların digər məlumatlardan asılılığını qurmaq üçün **Summary panel**-ində məlumatlar toplusundan verilənləri sürüyüb zaman oxunun (x oxu) üzərinə salmaq lazımdır. Yeni növ məlumatlar zamanın yerinə gələcək (məsələn, qüvvənin koordinatdan asılılığı).

Oxun üzərində ədədin tıklanması və sürünbər aparılması birbaşa qrafikin şkalasını dəyişdirir. Koordinat oxlarının tıklanması və sürünbər aparılması oxların özlərini görüntü pəncərəsində hərəkət etdirir.

#### **Table (Cədvəl)**

Cədvəl şəklində görüntü qoşa sütunlarda koordinatların ədədi qiymətini göstərir.

### **Ölçülərin götürülməsi**

#### **Məlumatların toplanması**

Eksperiment qurulmuşsa, məlumat toplamağa başlamaq üçün **Start** düyməsini basın.



**Start button and timer (Start düyməsi və zaman qeydedicisi)**

Start düyməsi basıldıqda o, stop düyməsinin də içərisini dəyişdirəcək. Stop düyməsini basıldıqda məlumat toplanması dayandırılacaq. Eksperiment zaman ölçəni cari zaman şərtlərini göstərir; ya məlumatlar nə qədər müddət toplanacaq və ya başlanğıc zaman şərtləri vasitəsilə saymanın nəticələri toplanacaq.



**Keep/Stop button (Saxla/dayandır düyməsi)**

Əgər eksperiment nümunə üçün quraşdırılmışsa **Start** düyməsi **Keep/Stop** düyməsinə

dəyişəcək. **Keep** düyməsinin sıxılması məlumatlar toplayan müddətdə həmin nöqtəyə uyğun məlumatı saxlayacaq. Keep düyməsinin sağ tərəfindəki qırmızı kvadratı tıklasaq məlumat toplanması dayanacaq.

### **Görüntü və analiz alətləri**

DataStudio məlumatların görüntüsü və analizi ilə birlikdə xassələrin toplanmasını təmin edir. Görüntülər istənilən vaxt, məlumat toplanması vaxtı, ondan əvvəl və sonra yaradıla bilər və ləğv edilə bilər.

#### **Scale to fit (Uyğunlaşdırma şkalası)**

Bu alətdən istifadə etməklə qrafik şəklində görüntünün parametrləri avtomatik olaraq seçilir. Tam görüntü avtomatik olaraq iş zonasında elə nizamlanır ki, görüntü pəncərəsi məlumatlarla dolur.



#### **Zoom in, Zoom out, Zoom select (Masstabın böyüdülməsi, kiçildilməsi və seçilməsi aləti)**

Bu alət məlumat pəncəresinin ölçülərini dəyişdirmək üçün istifadə edilir. **Zoom select** alətini işlətmək üçün əvvəlcə aləti tıklayın, sonra tıklama və sürümə yolu ilə maraqlı məlumatlar oblastını dairənin içərisinə alın. Qrafik seçilmiş sahəyə uyğun masstabda görünəcək. **Scale to Fit** düyməsi məlumatları geri, bütün məlumat nöqtələri üçün optimal görüntüyə qaytaracaq.



#### **Smart Tool (Smart aləti)**

Bu alət qrafik üzərində cursorun yaxınlaşdırıldığı nöqtənin dəqiq koordinatlarını göstərir. Alətdən, həmşinin iki məlumat nöqtəsi arasındaki fərqi göstərmək üçün də istifadə etmək olar.




#### **Moving the Smart Tool (Smart alətini hərəkət etdirən)**

Bu alət cursorun nişanladığı yeri dəyişdirmək üçündür.




#### **Measuring change-Delta Tool (Dəyişmələri ölçən Delta aləti)**

Bu alət qrafik üzərində iki məlumat nöqtəsi arasında X və Y koordinatlarının dəyişməsini ölçmək üçün istifadə edilir.



#### **Note Tool (Qeyd aləti)**

Bu alət seçilmiş məlumat nöqtəsi haqqında qeydlər etmək üçündür.



## Statistics Tool (Statistika aləti)

Bu alət vasitəsilə mümkün olan statistikaları görüntülüyə gətirmək olar.



## **Calculator (Kalkulyator)**

Bu alət DataStudioda yalnız riyazi ifadələrin hesablanması ilə məşğul olmur, həm də sensorlardan alınan ölçüləri idarə edir. Görüntülər kimi, hesabatlar da istənilən vaxt yaradıla bilər və ləğv edilə bilər.

## Laboratoriya işi №1

### ENERJININ SAXLANMASI VƏ TERMODINAMIKANIN BIRINCI QANUNU

**İşin məqsədi:** ET-8782 termoelektrik təcrübə qurğusunda enerjinin saxlanması və termodinamikanın birinci qanununun öyrənilməsidir.

**Ləvazimatlar:** ET-8782 termoelektrik dövrə lövhəsi, məsaməli izolyator (2 ədəd), birləşdiricilər, sabit cərəyan qida mənbəyi (10V, 1A minimum), gərginlik / cərəyan sensoru, 4 girişli temperatur sensoru, interfeys, "Data Studio" program təminatı.

#### Nəzəri məlumat

Termodinamika nədir?

- Termodinamika enerji, onun çevrilmesi və maddələrin fiziki xassələrinə təsirinin öyrənilməsi ilə məşğul olan elm sahəsidir.
- Bir prosesin stasionarlığı və baş vermə mümkünlüğünü öyrənir.
- İstilik, iş və tarazlıqda olan sistemlərin xassələri arasındaki əlaqəni öyrənir.

Termodinamikada iki yanaşma mövcuddur:

- Makroskopik yanaşma - klassik termodinamika
- Mikroskopik yanaşma - statistik termodinamika

**İstilik ötürülməsi:** temperatur fərqiñə görə enerji ötürülməsinə istilik ötürülməsi deyilir.

Termodinamikanın prinsipləri dörd termodinamik qanun şəklində ümumiləşdirilir:

**Sıfırıncı Qanun** istilik tarazlığı ilə məşğul olur və temperaturu ölçmək üçün bir vasitə təyin edir.

**Birinci Qanun** enerjinin saxlanmasından bəhs edir və daxili enerji anlayışını təqdim edir.

**Termodinamikanın ikinci qanunu** maddənin daxili enerjisinin işə çevrilmə qaydalarını müəyyən edir. O, həmçinin entropiya anlayışını təqdim edir.

**Termodinamikanın üçüncü qanunu** entropiyanın mütləq sıfırını təyin edir. Mütləq sıfır temperaturda təmiz kristal maddənin entropiyası sıfırdır.

## **TERMODİNAMİKANIN BİRİNCİ QANUNU**

- Bu, enerjinin saxlanması qanununa əsaslanır.
- Buna birinci prinsip də deyilir.

**Bir dövr keçən qapalı sistem üçün,**

bütün iş köçürmələrinin cəmi = bütün istilik köçürmələrinin cəmi

$$(W_1 + W_2 + W_3 + \dots) = (Q_1 + Q_2 + Q_3 + \dots)$$

$$\Sigma(W) = \Sigma(Q)$$

**Proses baş verən qapalı sistem üçün**

İstilik sistem tərəfindən udulduğu zaman onun daxili enerjisini artırır və müəyyən iş görür.

$$Q = \Delta E + W$$

burada Q - sistem tərəfindən udulmuş istilik, W – sistemdən iş çıxışı,  $\Delta E$  – sistemin saxlanılan enerjisində dəyişiklikdir.

**Qurğunun təsviri:**


Təqdim olunan təcrübə işə salınandan sonra eksperimental qurğunun içərisində enerji axınıını öyrənəcəyik.

İlk növbədə qürğu istilik nasosu rejimində işə salınır, bu zaman enerji Peptye cihazına ötürülür, Peptye cihazı nasos funksiyasında istini bir alüminium blokdan digərinə ötürür. Bloklar arasında temperaturlar fərqi qərarlaşdıqdan sonra Peptye cihazı istilik mühərriki rejiminə qoşulur, bu zaman isti Peptye cihazından keçməklə isti blokdan soyuq bloka axır. Peptye cihazı isti blokdan axan istinin bir hissəsini yük müqavimətində ortaya çıxan elektrik enerjisinə çevirir.

Təcrübənin aparılması dövründə qurulmuş termoelektrik dövrədə müxtəlif formalı enerji axınları izlənilir: cərəyan mənbəyindən Peptye cihazına axan elektrik enerjisi,

alüminium bloklardan axan istilik enerjisi və rezistora axan elektrik enerjisi. Eksperiment müddətində enerjinin saxlanması və termodinamikanın birinci qanununa diqqət ayrılır. Eksperimentin icrası aşağıdakı ardıcılıqla davam etdirilir.

**1. Güc daxil edilməsi:** Lövhə üzərindəki İstilik nasosu/İstilik maşını açarı neytral vəziyyətdə (yuxarı) qoyulur. Termoelektrik lövhə üzərində istilik nasosu rejimi qurulur. Aşağıdakı şəkildə göstərildiyi kimi qida bloku naqillər vasitəsilə lövhə üzərindəki giriş cərəyanı və gərginliyi yuvalarına birləşdirilir (Şəkil 1.). Qütblərin düzgünlüyünə əməl edin.



Şəkil 1. Termoelektrik dövrə lövhəsi

**2. Yük müqaviməti:** Müqavimət, lövhənin aşağı hissəsindəki A yuvasından B yuvasına birləşdiricilər vasitəsilə qoşulur. Elektrik müqaviməti  $3\text{ Om}+7\text{ Om}=10\text{ Om}$ .


**3. Izolyatorlar:** Hər iki izolyator alüminium blokları üzərinə yerləşdirilir.

**4. Temperatur:** Kanal 1 soyuq tərəfə, Kanal 2 isti tərəfə qoşulmaqla temperatur sensoru temperatur yuvalarına birləşdirilir.

**5. Gerginlik, cərəyan:** Gerginlik/cərəyan sensorundakı gerginlik birləşdiriciləri lövhə üzərindəki gerginlik portlarına, cərəyan birləşdiriciləri isə müvafiq cərəyan portlarına birləşdirilir.

**6. Compüter:** Temperatur və gerginlik / cərəyan sensorları interfeys vasitəsilə kompüteyre qoşulur.

“Data Studio” programı vasitəsilə alüminium blokların temperaturları, Peltye cihazı vasitəsilə istilik nasosu rejimində və istilik mühərriki rejimində yaranan cərəyan və gerginlik qeyd edilir. Bu verilənlərə əsasən istilik miqdarı, iş və güc hesablanır.



Şəkil 2. Ölçülən kəmiyyətlər

#### İşin gedisi:

1. Təcrübəyə başlamazdan əvvəl alüminium bloklar otaq temperaturunda olmalıdır. Açıq neytral vəziyyətdə olmalıdır (yuxarı) və ventilator söndürülmüş olmalıdır.
2. Sabit gerginlik mənbəyi 3 - 4 volt arasında işləməlidir.
3. İstilik nasosu rejimində açar dövrəyə birləşdirilir və verilənlər qeyd edilir.

4. Verilənlərin qeyd edilməsi ilə giriş siqnalının gücü qrafikin yuxarı hissəsində meydana çıxacaq. Əyrinin altındakı sahə ədədi qiymətcə Pelte cihazına verilən enerjidir ki, bu da istilik nasosu vasitəsilə görülən işə bərabərdir.
5. Rəqəmsal displaydə istilik nasosu rejimində soyuq rezervuardan kənara ötürülən ( $Q_{soyuqp}$ ) və isti rezervuara ötürülən ( $Q_{istip}$ ) istilik miqdalarının maksimal qiymətləri görünəcək.
6. Alüminium bloklarda temperaturun necə dəyişməsini müşahidə etmək lazımdır.
7. Pelte cihazı istilik nasosu rejimində təxminən 1 dəqiqə ərzində qoşulur, sonra istilik mühərriki rejiminə keçirilir.
8. Təkrar olaraq alüminium bloklarda temperaturun necə dəyişməsini müşahidə etmək lazımdır.
9. Bu halda displaydə qrafikin aşağı hissəsində təcrübə zamanı yaranan gücün verilənləri görünür. Bu qrafikdəki əyrinin altındakı sahənin ədədi qiyməti istilik mühərriki rejimində yaranan və rezistora tətbiq edilən elektrik enerjisine bərabərdir.
10. Displaydə istilik mühərrikinin isti rezervuarından axan istilik miqdarı ( $Q_{isti}$ ), soyuq rezervuara axan istilik miqdarı ( $Q_{soyuq}$ ) və onların temperaturları görünür.
11. Alüminium bloklarda temperaturlar bərabərləşənə qədər verilənlər qeyd edilir.

### **İstiliyin temperaturdan asılılığının “Data Studio” programı vasitəsilə hesablanması**

Displaydə Pelte cihazının istənilən isti və soyuq tərəfi ilə alüminium bloklarından keçən istilik miqdarının ( $Q_{isti}$  və  $Q_{soyuq}$ ) ədədi qiymətləri göstərilir. İstilik miqdarı ilə temperaturlar fərqi arasında:  $Q = cm\Delta T$  münasibəti vardır. Burada,  $Q$  – ötürülmüş istilik miqdarı;  $m$  – alüminium blokun kütləsi;  $c$  – alüminium blokun xüsusi istilik tutumu  $= 0.90 \text{C}/(\text{qr} \cdot {}^\circ\text{C})$ ;  $\Delta T$  – temperaturlar fərqidir.  $Q$  – nün müsbət qiymət alması blokun Pelte cihazının isti və ya soyuq tərəfində olmasından və Pelte cihazının istilik nasosu və ya istilik mühərriki kimi işlədilməsindən asılı olaraq alüminium bloka və ya alüminium blokdan ötürülən istiliklə əlaqədardır. Hər blokun temperaturu qurulmuş termistorla ölçülür. “Data Studio” programında temperaturlar fərqi, daxil edilmiş  $m$  və  $c$  kəmiyyətlərindən asılı olaraq istilik miqdarı hesablanır. Paneldəki kalkulyator işarəsi üzərində mausun düyməsini basmaqla

açılan pəncərənin aşağı hissəsində m və c sabitləri qeyd edilir. (Hər blokun kütləsi 19 q –dır, kütlənin hesablanması üçün blokların ölçüsü və alüminiumin sıxlığından  $\rho=2,7 \text{ q/sm}^3$  istifadə edilmişdir).

### **Peltye cihazının istilik nasosu rejimində görülən işi və gücü.**

Istilik nasosu rejimində nasosun qida mənbəyindən aldığı giriş siqnalının gücünün vasitəsilə Peltye cihazı soyuq rezervuardan isti rezervuara enerji ötürmək üçün iş görür. Gərginlik/cərəyan sensoru Peltye cihazına qoşulmuş gərginliyi və ondan axan cərəyanı ölçür. Giriş siqnalının gücü aşağıdakı düstur ilə hesablanır:  $P=IU$ . Giriş siqnalının gücünün zamandan asılılıq qrafikindəki əyrinin altındaki sahənin qiyməti Peltye cihazına verilən enerjinin qiymətinə bərabərdir, bu da Peltye cihazında görülen işin qiymətidir.

### **Peltye cihazının istilik mühərriki rejimində görülən işi və gücü.**

Peltye cihazında istilik mühərriki rejimində yaranan elektrik enerjisi rezistorda görülen işə bərabərdir. Gərginlik /cərəyan sensoru rezistordan keçən cərəyanı və gərginliyi ölçür. Bu ölçmələrdən rezistora verilən güc hesablanır. Generasiya olunan gücün zamandan asılılıq qrafikindəki əyrinin altındaki sahənin ədədi qiyməti Peltye cihazı vasitəsilə rezistorda görülen işə bərabərdir.


## **Analizlər**

### **Istilik nasosu rejimi :**

Istilik nasosu rejimində Peltye cihazı istiliyin soyuq rezervuardan isti rezervuara vurulması üçün işləyir (Şəkil 3). Termodinamikanın birinci qanununa görə,  $Q_{isti}=Q_{soyuq}+W$   $W$  - Peltye cihazının gördüyü iş (giriş siqnalının gücü əyrisinin altındaki sahənin ədədi qiymətinə bərabərdir),  $Q_{istip}$  – istilik nasosu rejimində isti rezervuara ötürülən istilik miqdarı,  $Q_{soyuqp}$  – soyuq rezervuardan kənara ötürülən istilik miqdarıdır.

- 1) Soyuq rezervuardan istilik hara ötürülür? İsti rezervuardan istilik hara ötürülür? Niyə isti rezervuara soyuq rezervuardan daha çox istilik ötürülür?


- 2) ( $Q_{soyuq} + W$ ) və  $Q_{istip}$  kəmiyyətlərini müqayisə edin. Əgər onlar bərabər olmasalar, o zaman “itən enerji” hara gedir?
- 3) “İtən enerji” nəzəriyyəsinə əsasən  $Q_{istip}$  və  $Q_{soyuq}$  verilənlərinə əsasən  $E_{itki}$  tənliyini yazın.



Şəkil 3. Nasos rejiminin sxemi

### **İstilik mühərriki rejimi:**

İstilik mühərriki rejimində istilik miqdarı isti rezervuardan kənara axır, bir hissəsi işə çevrilir, qalan istilik miqdarı isə soyuq rezervuara axır (Şəkil 4). Termodinamikanın birinci qanununa görə:  $W = Q_{\text{isti}} - Q_{\text{soyuq}}$  burada,  $W$ - istilik mühərrikinin gördüyü iş,  $Q_{\text{isti}}$  – isti rezervuardan kənara ötürürlən istilik miqdarı,  $Q_{\text{soyuq}}$  – soyuq rezervuara ötürürlən istilik miqdardır.



Şəkil 4. İstilik mühərriki rejiminin sxemi

4) Müşahidə etdiyiniz təcrübədən alınmış  $W_{müşahidə}$  (gütün zamandan asılılıq qrafikindəki əyrinin altındakı sahə) və  $Q_{isti} - Q_{soyuq}$  istilik miqdarını müqayisə edib, bərabər olub olmadıqlarını yoxlayın.

5) Real istilik maşınında, iki rezervuardan axan istiliyin yalnız bir hissəsi ( $Q_{isti} - Q_{soyuq}$ ) faydalı işe çevrilir. Bu təcrübədə müşahidə etdiyiniz (faydalı iş) yük müqaviməti üzərində görülən işdir.

Isti rezervuardan axan bütün enerjiləri təcrübədə aldığınız  $W_{müşahidə}$ ,  $Q_{isti}$  və  $Q_{soyuq}$  qiymətləri ilə ifadə edə bilərsiniz? Əks halda “itən enerji” ni haradan tapmaq olar?

6) Alüminium bloklarından yekun istilik axınının faydalı işe çevrilən payını hesablayın.

7)  $W$ ,  $Q_{isti}$  və  $Q_{soyuq}$  verilənlərinə əsasən  $E_{itki}$  tənliyini yazın.

8) Bu təcrübədə hesabladığımız faydalı iş rezistor üzərində görülən işdir. Rezistorda görülən iş necə dəyişir? İstilik mühərriki rejimində görülən işin faydalı hissəsini artırmaq üçün dövrəni necə dəyişə bilərsiniz?

### **Enerjinin saxlanması:**

*İstilik nasosu rejimində mənbədən qidalanma mərhələlərində enerjisi sistemə əlavə edilir.* Sonra, istilik mühərrikinin istilik fazasında isti rezervuardan çıxır və onun bir hissəsi elektrik enerjisinə çevrilir, bu da elektrik müqavimətində ortaya çıxır. İstilik mühərriki rejimində faydalı işin payı aşağıdakı düsturla hesablanır.

$$\frac{\text{generasiya olunan enerji}}{\text{sərf olunan enerji}} \times 100\% = \text{fiə}$$

### **Keçiricilik və izolyatorlardan istilik axını:**

Bu təcrübədə enerjininitməsi səbəblərindən biri izolyatorlardan keçən isti axını ilə əlaqədardır. Izolyatordan isti axının keçmə sürəti

$$Q_i/t = kA \frac{\Delta T}{x}$$

düsturu ilə hesablanır. Burada,  $Q_i/t$  - izolyatordan isti axını sürəti,  $k$ -izolyatorun istilikkeçirməsi  $k=0.036 \text{ Vt}/(\text{m}\cdot\text{C})$ ,  $A$ -isti axını keçən sahə,  $\Delta T$ -izolyatorlar arasındaki temperaturların fərqi və  $x$  –izolyasiya materialının qalınlığıdır. Soyuq blokun ön səthi ilə əlaqədə olan izolyator vasitəsilə axan istilik miqdarı hesablanmalıdır. Izolyatordakı alüminium bloku əhatə edən boşluğun hündürlüyü və eni ölçülür. Kondələn kəsiyin səthi sahəsi hesablanır ( $A$ ,  $\text{m}^2$ ). Ön bloku örtən izolyatorin  $x$  qalınlığı ölçülür. Izolyatorların tərəfləri nəzərə alınmır (sadəcə ön örtükdən isti axını hesablanır). Götürülən ölçülər metrlə yazılır.

### **Suallar:**

1. İsti tərəfdəki izolyatordan isti axını soyuq tərəfdəki izolyatordan isti axınından necə fərqlənir? Hər iki kəmiyyəti və isti axınının istiqamətlərini nəzərdən keçirin. 2. Izolyatorlardan keçən isti axını (isti və soyuq tərəflərə) bu təcrübədə nə əhəmiyyət kəsb edir? 3. Izolyatorlardan istifadə edilmədikdə mövcud olan fərqi göstərin.

## Laboratoriya işi № 2

### SOYUDUCUNUN MODELİ

**İşin məqsədi:** Termoelektrik soyuducunun modeli, iş prinsipi barədə məlumat verməkdir.

**Ləvazimatlar:** Termoelektrik dövrə, məsaməli izolyator, radiator, biirləşdirici naqillər, sabit cərəyan mənbəyi (10V, 1A), cərəyan və gərginlik sensoru, temperatur sensoru, interfeys, "Data Studio" program təminatı, "Refrigerator" adlı fayl.

#### Nəzəri məlumat

Soyuducu – istidən izolə olunmuş kamera daxilində aşağı temperaturu saxlayan qurğudur. İşləmə prinsiplərinə görə soyuducular- kompressor tipli, udulma, termoelektrik tipli, burulğanlı soyutma tipli növlərə bölünür. Termoelektrik soyuducunun iş prinsipinin əsasını Peltye effekti təşkil edir, yəni iki müxtəlif materialın kontaktından kontakt potensialları fərqi istiqamətində cərəyan keçdikdə istilik enerjisi elə daşınır ki, kontaktların biri qızır, digəri isə soyuyur. Peltye elementləri əsasında qurulmuş soyuducular, səssiz, etibarlı və uzun ömürlüdür. Amma, termoelektrik soyuducu elementlərinin baha olması səbəbindən çox da geniş yayılmamışdır. Bu soyuducuların daha bir çatışmayan cəhəti bu soyuducuların məhsuldarlıqlarının ətraf mühitin temperaturundan asılı olmasıdır. Bəzi istilik nasosları soyuducular, kondisonerlər soyutma effektinə əsasən istifadə olunurlar. Bu tip cihaz və qurğular istiliyi olduqları mühitdən kənarlaşdıraraq daxildəki havanın temperaturunu aşağı salırlar. Bundan əlavə, istilik nasosları həm də isti mühit yaratmaq üçün də istifadə olunurlar. İstilik nasoslarının ən üstün cəhətlərindən biri və vacibi onların nə qədər enerji sərf edərək lazımi temperaturu almalarıdır. Təqdim olunmuş təcrübədə istilik nasosunun hər iki rejimdə işləməsi ilə məhsuldarlıq əmsalının necə dəyişdiyi müşahidə edilir və istilik nasoslarının binaların isidilməsi prosesində digər isitmə üsullarından daha əlverişli olması hali araşdırılır. Peltye cihazından istifadə etməklə soyuducunun modeli qurulur. Peltye cihazına verilən cərəyan və gərginlik, radiatordan axan havanın temperaturu, alüminium blokların temperaturu sensorlarla qeydə alınır və kompüterdə Data Studio programı vasitəsilə qrafikləri qurulur.

Eksperimentin icrası aşağıdakı ardıcılıqla davam etdirilir.

**1. Güc daxil edilməsi:** Lövhə üzərindəki istilik nasosu/istilik maşını açarı neytral vəziyyətdə (yuxarı) qoyulur. Aşağıdakı şəkildə göstərildiyi kimi qida bloku naqillər vasitəsilə lövhə üzərindəki giriş cərəyanı və gərginliyi yuvalarına birləşdirilir (Şəkil 1.). Qütblerin düzgünlüyüünə əməl edin.

**2. Izolyatorlar:** Hər iki izolyator alüminium blokları üzərinə yerləşdirilir.

**3. Temperatur:** Kanal 1 soyuq tərəfə, Kanal 2 isti tərəfə qoşulmaqla temperatur sensoru temperatur yuvalarına birləşdirilir.

**4. Havanın temperaturu.** Radiatorun aşağı və yuxarısında havanın temperaturunu ölçmək üçün iki Temperatur Zondunu quraşdırın. Zondları radiatorun altında və yuxarıda yerləşdirmək üçün temperatur sıxaclarından istifadə edin (şəkildə göstərildiyi kimi). Aşağıdakı zond temperature sensorunun 3 yuvasına, yuxarıdakı zond sensorun 4 yuvasına qoşulur.

**5. Gərginlik,cərəyan:** Gərginlik/cərəyan sensorundakı gərginlik birləşdiriciləri lövhə üzərindəki gərginlik portlarına, cərəyan birləşdiriciləri isə müvafiq cərəyan portlarına birləşdirilir.


**6. Kompüter:** Temperatur və gərginlik / cərəyan sensorları interfeys vasitəsilə kompüterə qoşulur.

“Data Studio” programı vasitəsilə alüminium blokların temperaturları, Peptye cihazı vasitəsilə istilik nasosu rejimində və istilik mühərriki rejimində yaranan cərəyan və gərginlik qeyd edilir. Bu verilənlərə əsasən istilik miqdarı, iş və güc hesablanır.

### **İşin gedisi:**

1. Şəkildə təsvir olunmuş Soyuducu modelindən istifadə edilir. Əvvəlcə açar neytral vəziyyətə gətirilir (Şəkil 1).
2. Sabit gərginlik mənbəyi 6V seçilir.
3. Ventilyator qoşulur.

4. Verilənlərin istilik nasosu rejimində qeyd olunmasına başlanılır. Bu zaman cərəyan şiddəti 1A-dən böyük olarsa, cərəyan sensoru siqnal verəcək. Bu halda qurğu söndürülməlidir. Peptye cihazının soyuq və isti tərəfinin temperaturları qeyd edilir.
5. Yığılmış soyuducu modelini bu rejimdə soyuq və isti tərəfinin temperaturlar bərabər olana qədər ən azı 5 dəqiqə saxlamaq lazımdır.



Şəkil 1. Soyuducu modeli

#### **İstilik ötürülməsi zamanı hava axını:**

6. Radiatorun alt və üst hissəsində havanın temperaturu qeyd edilir. Radiator daxilindən keçərkən havanın temperaturunun nə qədər dəyişməsi hesablanır. Radiatordan havaya ötürülən istilik miqdarı bu temperatur artımı ilə mütənasibdir. Radiatordan havaya ötürülən istilik miqdarı qazlar üçün

$$Q = nc\Delta T$$

düsturu ilə hesablanır.

Burada,  $n$ - havanın molekullarının sayıdır,  $\Delta T$  –havadakı temperaturlar fərqi,  $c$  – xüsusi istilik tutumudur.  $Q$  –radiatordan havaya ötürülən istilik miqdarıdır.

Sabit həcmdeki və sabit təzyiqdəki istilik tutumları fərqlənir. Bizim halda hava sabit təzyiqdə qızdırılır və sabit təzyiqdə  $c_{\text{hava}} = 29,1 \text{ C/mol}^{\circ}\text{C}$ .

Müəssisələrdə istifadə edilən soyuducu sistemlərin işlədilməsi zamanı ötürülən istilik miqdarı  $2\text{l/san}$  olur. Otaq temperaturunda 1 mol qaz  $24,3 \text{ litr}$  təşkil edir. Bu zaman  $1 \text{ saniyə} \in \text{ərzində}$

$$n = \frac{2\text{l}}{24,3\text{l/mol}} = 0,082\text{mol}$$

miqdarda qaz molekulları axır.


7. İsti və soyuq blokların temperaturları stabilleşdikdən sonra hər saniyədə havaya ötürülən istilik miqdalarının ədədi qiyməti hesablanır. Alınmış nəticələr necə dəyişir? Çox yüksəkdir yoxsa aşağıdır?

İstilik nasosuna verilən güc

$$P=IU$$

kimi təyin edilir. Burada,  $P$  –güc, ( $1\text{Vt}=1 \text{ C/san}$ ),  $I$  –dövrədən keçən cərəyanın şiddəti ( $A$ ),  $U$  –dövrəyə verilən gərginlikdir ( $V$ ).

8. İstilik nasosunun işlədilməsi zamanı cərəyanın və gərginliyin ölçülümiş qiymətlərindən istifadə edərək, bir saniyədə qurğunun işlədilməsi üçün sərf olunan enerji hesablanır. Peñye qurğusuna verilən enerji ilə havaya ötürülən istilik miqdalarının qiymətlərini müqayisə edin. Hansı kəmiyyət daha böykdür? Enerjinin saxlanması qanununa əsasən aldiğiniz nəticələri izah edin.



### Məsaməli izolyator, ventilyator və radiator

9. İsti və soyuq blokların tarazlığa çatanda temperaturlar qeyd edilir. Məsaməli izolyator alüminum lövhədən çıxarıldıqdan sonra da qeydlərin aparılması davam etdirilir. Bu zaman soyuq blokun temperaturunda dəyişiklik müşahidə edilirmi?

10. Məsaməli izolyatoru təkrar olaraq lövhə üzərinə yerləşdir. Bu zaman soyuq blokun temperaturunda dəyişiklik müşahidə edilirmi?

11. Ventilyator söndürülərək verilənlər qeyd edilir. Bir neçə dəqiqədə yaranan effekti müşahidə edin. Hər iki tərəfin temperaturları necə dəyişir? Səbəbini izah edin.

12. Havanın temperaturuna diqqət edin. Izolyator blokun üstünə yerləşdirildikdə temperaturlar dəyişirmi? Radiatordan havaya ötürülen istilik miqdarının sürəti sizcə necə dəyişir: artır, azalır, yoxsa sabit qalır? Aldığınız nəticələri izah edin.

13. Əgər blokların temperaturları ventilyator söndürüldükdə bərabərləşirsə, soyuq blokun yekun temperaturu nə ola bilər? Bu aldlığınız nəticələr kefiyyətli soyuducu modelini əks etdirimi?

14. İsti tərəfin temperature  $80^{\circ}\text{C}$ -ə çatmamış açarı açmaq və ya ventilyatoru dövrəyə birləşdirmək lazımdır.

15. Qurulmuş soyuducu modelində həqiqi soyuducunun hansı hissəsi təsvir edilmişdir? Nə üçün soyuducu modelində məsaməli izolyatorlardan və radiatorlardan istifadə olunur? Qurulmuş soyuducu modeli izolyatorsuz və ventilyator dövrəyə qoşulmuş vəziyyətdə bir neçə dəqiqə işlədir. Belə rejimdə soyuq blokun temperaturu hansıdır? Dövrədəki cərəyanı və gərginliyi dəyişmədən soyuq tərəfi daha da soyuq etmək olarmı?

16. Qurdığınız soyuducu modelinin xüsusiyyətlərini yaxşılaşdırmaq üçün təkliflər irəli sürüb, onları sınaqdan keçirin.

## Laboratoriya işi №3

# İSTİLİK NASOSUNUN MƏHSULDARLIQ ƏMSALININ TƏYİNİ

**İşin məqsədi:** İki rejimdə işləyən istilik nasosunun məhsuldarlıq əmsalının təyinidir.

**Ləvazimatlar:** ET-8782 termoelektrik dövrə lövhəsi, məsaməli izolyator (2 ədəd), birləşdiricilər, sabit cərəyan qida mənbəyi (10V, 1A minimum), gərginlik / cərəyan sensoru, 4 girişli temperatur sensoru, interfeys, "Data Studio" program təminatı.

### GİRİŞ

Bəzi istilik nasosları, məsələn, soyuducular və kondisionerlər, onların soyutma təsirinə görə istifadə olunur. Onlar bir konteynerdən və ya binadan istini çıxarır, içərini ətraf mühitdən daha sərin edir. Lakin istilik nasosu həm də binaya isti vurmaq üçün istifadə oluna bilər ki, bu da içərini ətraf mühitdən daha isti edir.

İstilik nasosunun vacib bir xüsusiyyəti, müəyyən bir isti miqdарını hərəkət etdirmək (içəriyə və ya ətrafa) üçün nə qədər enerji sərf etməsi ilə bağlıdır. Bu fəaliyyətdə siz hər iki rejimdə işləyən istilik nasosunun məhsuldarlıq əmsalını ölçəcək və istilik nasosunun binanı qızdırmaqda adi üsullardan necə daha səmərəli ola biləcəyini kəşf edəcəksiniz.

### Qurğunun təsviri:


Təqdim olunan təcrübə işə salınandan sonra eksperimental qurğunun içərisində enerji axınıını öyrənəcəyik.

İlk növbədə qürğu istilik nasosu rejimində işə salınır, bu zaman enerji Peptye cihazına ötürülür, Peptye cihazı nasos funksiyasında istini bir alüminium blokdan digərinə ötürür. Bloklar arasında temperaturlar fərqi qərarlaşdıqdan sonra Peptye cihazı istilik mühərriki rejiminə qoşulur, bu zaman isti Peptye cihazından keçməklə isti blokdan soyuq bloka axır. Peptye cihazı isti blokdan axan istinin bir hissəsiniyük müqavimətdə ortaya çıxan elektrik enerjisinə çevirir.

Təcrübənin aparılması dövründə qurulmuş termoelektrik dövrədə müxtəlif formalı enerji axıntıları izlenilir: cərəyan mənbəyindən Peptye cihazına axan elektrik enerjisi,

alüminium bloklardan axan istilik enerjisi və rezistora axan elektrik enerjisi. Eksperiment müddətində enerjinin saxlanması və termodinamikanın birinci qanununa diqqət ayrılır.

Qurğu aşağıdakı şəkildə göstərilmiş sxem üzrə yiğilir. İsti tərəfdə alüminium bloka radiator birləşdirilir. Cihaz interfeysi, interfeysi isə kompüterə qoşular, kompüterdə “Məhsuldarlıq əmsali” adlı fayl açılır.



Eksperimentin icrası aşağıdakı ardıcılıqla davam etdirilir.

**1. Güc daxil edilməsi:** Lövhə üzərindəki istilik nasosu/istilik maşını açarı neytral vəziyyətdə (yuxarı) qoyulur. Aşağıdakı şəkildə göstərildiyi kimi qida bloku naqillər vasitəsilə lövhə üzərindəki giriş cərəyanı və gərginliyi yuvalarına birləşdirilir (Şəkil 1.). Qütblərin düzgünlüyünə əməl edin.

**2. Radiator və izolyator:** Radiatoru Peptyenin isti tərəfindəki alüminium bloka birləşdirir. Digər blokun üzərinə isə izolyatoru yerləşdir.

**3. Temperatur:** Kanal 1 soyuq tərəfə, Kanal 2 isti tərəfə qoşulmaqla temperatur sensoru temperatur yuvalarına birləşdirilir.

**4. Gərginlik,cərəyan:** Gərginlik/cərəyan sensorundakı gərginlik birləşdiriciləri lövhə üzərindəki gərginlik portlarına, cərəyan birləşdiriciləri isə müvafiq cərəyan portlarına birləşdirilir.

**5. Compüter:** Temperatur və gərginlik / cərəyan sensorları interfeys vasitəsilə kompüterə qoşulur.


DataStudio həm alüminium blokların temperaturunu, həm də Peptyeyə tətbiq olunan gərginliyi və cərəyanı ölçmək və qeyd etmək üçün konfiqurasiya edilmişdir. Bu ölçülən kəmiyyətlərdən DataStudio istilik axını, gücü və işi hesablayacaq və göstərəcək. Aşağıdakı bölmələr DataStudio-nun bu ölçmələri və hesablamları necə etdiyini izah edir.

#### **İstiliyin temperaturdan asılılığının “Data Studio” programı vasitəsilə təhlili:**

Soyuq blokdan isti bloka ötürürlən istilik miqdarı program vasitəsilə qeyd edilir. İstilik miqdarı ilə temperaturun dəyişməsi arasında  $Q = mc\Delta T$  asılılığı mövcuddur. Burada, Q – istilik miqdarı, m –alüminium blokun kütləsi, c – alüminiumun xüsusi istilik tutumu (c – 0.9 C/q<sup>0</sup>C),  $\Delta T$  – temperatur fərqidir.  $Q_{isti}$  – müsbət qiymətlə isti bloka daxil olan isti miqdarını,  $Q_{soyuq}$  – müsbət qiymətlə soyuq blokdan ətrafa ötürürlən isti miqdarını göstərir.

Hər bir blokun temperaturu quraşdırılmış termistorla ölçülür. DataStudio ölçülülmüş temperatur dəyişikliyindən və əvvəlcədən daxil edilmiş m və c qiymətlərindən istifadə etməklə isti axını hesablayır.

Alətlər panelində kalkulyator işarəsi üzərinə klikləyin və istifadə olunan tənliklərə baxın; kalkulyator pəncərəsinin aşağı hissəsindəki sabitləri, m və c-ni qeyd edin. (Hər blokun kütləsi təxminən 19 qr. Öz dəyərinizi daxil etmək istəsəniz blokların ölçülərini tapıb alüminiumun sıxlığından 2,7 q/cc, istifadə etməklə kütlələri hesablayın sonra onu kalkulyatora daxil edin.)



### Giriş Gücü və Peptye tərəfindən görülən işlər

Enerji təchizatından gələn giriş gücü Peptyenin istini soyuq rezervuaran isti rezrvuara vurmaq üçün vahid zamanda gördüyü işə bərabərdir. Gərginlik/cərəyan sensoru peptyeyə tətbiq olunan gərginliyi və ondan keçən cərəyanı ölçür. DataStudio tənlikdən istifadə edərək giriş gücünü hesablayır:

$\text{Güç} = \text{Gərginlik} \times \text{Cərəyan şiddəti}$ .

Giriş gücünün zamandan asılılıq qrafikinin altındakı sahə peptyeyə verilən enerjiyə bərabərdir ki, bu da peptye tərəfindən görülen işə, W-ə bərabərdir.

### Başlanğıc şərtlər

Başlat düyməsini kliklədiyiniz zaman (rubilnik açıq vəziyyətdə) DataStudio canlı məlumatları göstərəcək, lakin siz rubilniki bağlayana qədər qeyd etməyə başlamayacaq. Bu, ölçmələrə nəzarət etməyə və məlumatların qeydine başlamazdan əvvəl hər iki bloğun eyni temperaturda olduğunu təsdiq etməyə imkan verəcək.

## İşin gedişi

### Soyuducu

Təcrübəyə başlamazdan əvvəl ventlyator söndürülmüş vəziyyətdə olmalıdır. İzolyator soyuq blok üzərində, radiator isə isti blok üzərində olmalıdır.

Sabit gərginlik mənbəyi ilə 5V gərginlik verilir.

“Start” düyməsi basılır. İsti və soyuq blokların hər birində temperatur  $0,1^{\circ}\text{C}$  olmalıdır. Əgər fərqli olarsa ventlyator vasitəsilə soyudulur. Ventlyator söndürülür. Rubilnik dövrəyə istilik nasosu rejimində birləşdirilir. Bu vəziyyətdə 10-15 saniyə işlədildikdən sonra rubilnik-açar dövrədən ayrırlar. Alınan temperatur qrafiklərində kənara çıxan piklər müşahidə edildikdə verilənlərin qeyd edilməsi dayandırılır. Verilənlərin qeyd edilməsini dayandırmazdan əvvəl blokların maksimum və ya minimum qiymətini alması üçün bir neçə saniyə gözləmək lazımdır. İstilik nasosları **k** məhsuldarlıq əmsalına əsasən qiymətləndirilir. Soyutmaq məqsədilə istifadə olunan istilik nasoslarının (məs: soyuducu) **k** məhsuldarlıq əmsali

$$k = \frac{Q_{soyuq}}{W}$$

düsturu ilə hesablanır. Yəni, məhsuldarlıq əmsalı istilik nasosunun soyuq tərəfdən isti tərəfə ötürülen istilik miqdarının bu istiliyin ötürülməsinə sərf olunan enerjiyə nisbəti ilə hesablanır.

- 1) Qurulmuş soyuducu modelində soyuq blokdən isti bloka ötürülen isti miqdarının ( $Q_{soyuq}$ ) və istiliyin ötürülməsinə sərf olunan enerjinin zamandan asılılığında ( $W(t)$ ) əyri altındakı sahənin ədədi qiymətlərinə əsasən **k** məhsuldarlıq əmsalı hesablanır.
- 2) Real istilik nasosları üçün **k** məhsuldarlıq əmsalı vahiddən böyük olur. Qurdugunuz soyuducu modelində bu şərt yoxlanılır.
- 3) Qurulmuş soyuducu modeli hava kondisionerlərinin modeli kimi də istifadə oluna bilər.
- 4) Modelinizi kondisionerlə soyudulan bina ilə müqayisə edin. Peltier nəyi təmsil edir? Soyuq blok nəyi təmsil edir? İsti blok nəyi təmsil edir?

5) Evinizi sərin saxlamaq üçün kondisioner seçsəyiniz, məhsuldarlıq əmsalı yüksək və ya aşağı olanı seçərdiniz? Səbəbini izah edin.

### **Tərsinə çevrilə bilən istilik nasosu rejimi**

#### **Tərsinə çevrilə bilən istilik nasosu**

İstilik nasosu kimi tanınan müəyyən növ kondisioner də binanı qızdırmaq üçün istifadə edilə bilər. İndi siz binanı ətrafdakı havadan daha isti saxlamaq üçün istifadə edilən tərsinə çevrilə bilən istilik nasosunu modelləşdirmək üçün peleyedən istifadə edəcəksiniz.

Müxtəlif ərazilərin və obyektlərin soyudulması və isidilməsi məqsədi ilə hava kondisionerlərindən istifadə olunur. Bu tip cihazlar ikili istilik nasosu rejimində çalışırlar. Hazırda aparacağımız təcrübədə məqsəd Peleye qurğusundan istifadə edərək müxtəlif ərazilərin və obyektlərin isidilməsi rejiminin modelini qurmaq və bu modelin xüsusiyyətlərini aşadır.

Radiator soyuq blok üzərinə, məsaməli izolyator isə isti blok üzərinə qoyulur.

Əvvəllər qeyd etdiyiniz məlumatları silin. (Təcrübə menyusuna klikləyin və Bütün Məlumatları Sil seçin.)

“Start” düyməsini basın. Davam etməzdən əvvəl isti və soyuq blokların bir-birindən  $0,1\text{ }^{\circ}\text{C}$  aralığında olduğundan əmin olun. (Əgər onlar yoxdursa, izolyatoru çıxarın, ventilyatoru yandırın və temperatur bərabərləşdirmək üçün gözləyin. Sonra ventilyatoru söndürün, izolyatoru dəyişdirin və davam edin.)

Rubilniki istilik nasosu rejiminə qoyun. İstilik nasosunun 10-15 saniyə işləməsinə icazə verin, sonra rubilniki açın. Temperatur qrafiklərinə baxın; temperatur pik həddə çatdıqdan sonra məlumat toplanmasını dayandırın.

Binanı qızdırıran istilik nasosu üçün biz binaya vurulan istiliklə maraqlanırıq.  $Q_{isti}$  (Bu, nasos vasitəsilə binanın ətrafına isti verilməsi halının əksidir)

İstilik nasosunun isitmə rejimində işlədilməsi zamanı məhsuldarlıq əmsali

$$k = \frac{Q_{isti}}{W}$$

(isitmə rejimində) kimi hesablanır.

6) İsti bloka verilən istilik ( $Q_{isti}$ ) və Güc-zaman əyrisi altındaki sahə (W) üçün öz dəyərlərinizdən Performans əmsalını hesablamaq üçün istifadə edin, k.

**Suallar:**

1. Peltye qurğusu əvəzinə alüminium blokun isidilməsi üçün rezistordan və eynilə sərf olunan enerjinin qiymətindən istifadə edərək, soyutma əmsalı ( $k$ ) hesablanarsa, bloka ötürülən istilik miqdarının qiyməti necə dəyişər?
2. İki tərəfli istilik nasosu vasitəsilə qurduğunuz sxemdən olduğunuz otağın havasının temperaturunu dəyişmək məqsədilə istifadə edə bilərsiniz. Bu zaman Peltye qurğusunda isti və soyuq bloklarda necə dəyişiklik müşahidə edilir? Aldığınız nəticələri izah etməyə çalışın.
3. İki tərəfli istilik nasosu üçün soyutma əmsalının  $k=1$  - dən böyük olması nə səbəbə görə vacibdir? Səbəbi adı elektrik qızdırıcıları timsalında izah etməyə çalışın.

## Laboratoriya işi № 4

### İSTİLİK MAŞINININ DÖVRLƏRİ

**İşin məqsədi:** İstilik машининин dövrünü PV koordinatlarda çəkib, real f.i.e.-nın təyin edilməsidir.

**Ləvazimat:** İstilik машини/Qaz qanunları aparatı, enli dayaqlı mil, çəki daşları, deşikli çəki daşları (10q,20q), asqı, isti və soyuq su üçün plastik vannalar (3 l-lük), ip, 90 sm-lük polad mil, PASPORT fırlanma hərəkəti sensoru, PASPORT dördlü temperatur sensoru, PASPORT ikili təzyiq sensoru, PASPORT interfeys, Data Studio program təminatı

#### Giriş

İstilik машини termal enerjini isti rezervuardan alır, müəyyən iş görür və soyuq rezervuara termal enerji verir. Bu eksperimentdə istilik машинində içində hava olan silindr vardır. Asılmış çən isti suya salındıqda həmin hava genişlənir. Genişlənmiş hava porşeni itələyir və çəki daşını qaldıraraq iş görür. Çən isti sudan çıxarılıb soyuq suya salındıqda təzyiq və həcm başlanğıc qiymətlərinə qaydırır. Bununla dövr başa çatır.

#### Qısa nəzəriyyə

İstilik машинinin nəzəri maksimal faydalı iş əmsali yalnız isti rezervuarın temperaturundan  $T_H$  və soyuq rezervuarın temperaturundan  $T_C$  asılıdır:

$$e = \left[ 1 - \frac{T_C}{T_H} \right] \times 100\%$$

Real f.i.e isə aşağıdakı düsturla təyin olunur:

$$e = \frac{W}{Q_H} \times 100\%$$

burada W istilik машинinin öz ətrafi üzərində gördüyü iş,  $Q_H$  isti rezervuardan çıxan isti miqdardır.

Dövrün başlanğıcında hava sabit temperaturda saxlanılır və çəki daşı porşenin üstündə yerləşir. Qaz üzəridə iş görülür və isti soyuq rezervuara verilir. Temperatur dəyişmədiyindən qazın daxili enerjisi ( $\Delta U = nC_V \Delta T$ ) də dəyişmir. Termodinamikanın birinci qanununa görə

$$\Delta U = Q - W$$

Burada Q qaza əlavə olunan isti miqdarı, W qaz tərəfindən görülen işdir.

Dövrün ikinci hissəsində qaza əlavə olunan isti miqdarı onun genişlənməsinə səbəb olur, porşeni yuxarı itələyir, çəki daşını qaldırmaqla iş görür. Bu proses sabit təzyiqdə baş verir (atmosfer təzyiqində), çünki porşen sərbəst hərəkət edə bilir. İzobarik proses üçün qaza əlavə olunan isti miqdarı  $Q = nC_P \Delta T$ , burada n qabdakı qazın mollarının sayı,  $C_P$  sabit təzyiqdə molar istilik tutumu,  $\Delta T$  temperatur dəyişməsidir. Qaz tərəfindən görülen iş termodinamikanın birinci qanununa görə tapılır,  $W = Q - \Delta U$ , burada Q qaza əlavə

olunan isti miqdari,  $\Delta U$  daxili enerjinin dəyişməsidir  $\Delta U = nC_V \Delta T$ , burada  $C_V$  sabit həcmde molyar istilik tutumudur.

Hava əsasən ikiatomlu molekullardan təşkil olunduğuundan  $C_V = \frac{5}{2}R$  və  $C_P = \frac{7}{2}R$ .

Dövrün üçüncü hissəsində çeki daşı porşenin üzərində götürülür və qaz sabit temperaturda isti qalır. Qaza istilik əlavə olunmuşdur, qaz genişlənir və iş görür. Bu izotermik prosesdə görülən iş

$$W = nRT \ln \frac{V_f}{V_i}$$

Burada  $V_i$  izotermik prosesin başlanğıcında qazın həcmi,  $V_f$  izotermik prosesin sonunda qazın həcmidir. Izotermik proses üçün daxili enerjinin dəyişməsi sıfır olduğundan birinci qanun göstərir ki, qaza əlavə olunan isti miqdarı qaz tərəfindən görülen işə bərabər olur.

$$\Delta U = Q - W = 0 \quad \text{və}$$

$$W = Q$$

Dövrün sonuncu hissəsində isti miqdarı qazı tərk edir və soyuq rezervuara daxil olur, porşen başlanğıc vəziyyətinə qayıdır. Bu proses izobarikdir və dövrün ikinci hissəsindəki tənliklərlə təsvir olunur.

### **Qurğunun təsviri**

1. Mili dayaq üzərində yerləşdir. İstilik maşınını milə bərkit. İstilik maşını porşenlə düzləndirilməlidir və dayağa yaxın yerləşdirilməlidir (şəkil 1).
2. Fırlanma hərəkəti sensorunu dayaq milinin yuxarısına bərkit. Fırlanma hərəkəti sensorunun dairəsinin orta yivini elə istiqamətləndir ki, istilik mühərrikinin porşen platformasının mərkəzindən gələn sim dairənin üzəri ilə keçsin.
3. Sensorları GLX-ə və GLX-i kompüterə qos.
4. Plastik vannanın birini yarıya qədər isti su (80 C) ilə doldur. Digər plastik vannanı buzlu su ilə doldur. Plastik vannalar isti və soyuq temperaturlarını dövr ərzində sabit saxlamalıdır.
5. Temperatur sensorlarından birini isti suya, digərini soyuq suya yerləşdir. Onları programın tələbinə uyğun yerləşdir.
6. Data studio programını qos.

### **İşin gedisi**

1. Addımlar arasında tərəddüb etmədən aşağıdakı dövrü yerinə yetirin. Məlumatları qeyd etməzdən əvvəl bir neçə dəfə məşq etmək olar. Soyuq sudakı çənlə başlayın. Bu başlanğıc nöqtəsi A nöqtəsi adlanacaq. Porşenin aşağı tərəfini hündürlüyünü qeyd edin.



Şəkil 1. Qurğunun şəkli

Məlumatları kompüterdə qeyd etməyə başla.

A → B : 200 q kütləni platformaya qoyn.

B → C : Çəni soyuq vannadan isti vannaya köçürün.

C → D : 200 q kütləni platformadan götürün.

D → A: Çəni isti vannadan soyuq vannaya keçirin.

2. Kompüterdə dövrün qrafikini çek. Qrafikdə küncləri A B C D adlandır. Həmin nöqtələrə uyğun temperaturları müəyyənləşdir. Proseslərin istiqamətlərini oxlarla göstər.

3. Keçidlərin hansı proseslərə uyğunluğunu tap.

4. Qaza isti əlavə olunmasını göstərən iki prosesi müəyyənləşdir və adlandır.
  5. İki temperatur arasında işləyən istilik mühərriki üçün maksimum f.i.e hesablayın.
  6. B-dən C-yə izobar genişlənmə və C-dən D-yə izotermik genişlənmə zamanı isti rezervuar tərəfindən qaza verilən isti miqdarını hesablayın. Sən aşağıdakılara hesablamalısın:
- a) Biz ilkin həcmi,  $V_A$ -ni bilmirik, lakin biz onu bankanın həcmini ölçməklə və silindrde havanın ilkin həcmini əlavə etməklə hesablaya bilərik. Boruların həcmini nəzərə almırıq.

$$V = (\pi r^2 h)_{\text{cən}} + (Ah_0)_{\text{silindr}}$$

burada A porşenin en kəsiyinin sahəsidir.

İzobar proses üçün ideal qaz qanunundan  $V_D$ -ni hesablaya bilərik:  $\frac{V_A}{T_A} = \frac{V_D}{T_D}$

b) İzotermik proses üçün ideal qaz qanunundan  $V_C$ -ni hesablaya bilərik:

$$P_C V_C = P_D V_D$$

c)  $Q_{C \rightarrow D}$ -ni hesabla. İzotermik proses üçün

$$Q = nRT \ln \frac{V_f}{V_i} \quad \text{və } PV=nRT \text{-dən istifadə etsək}$$

$$Q_{C \rightarrow D} = P_D V_D \ln (V_D/V_C)$$

Yada salaq ki, mütləq  $P = (\text{ölçü } P) + (\text{atmosfer } P)$

d)  $Q_{B \rightarrow C}$ -ni hesabla. İzobar proses üçün  $Q = nC_P \Delta T$ ,  $C_P = \frac{5}{2}R$ ,  $nR=PV/T$

$$Q_{B \rightarrow C} = \frac{7}{2} \frac{P_D}{T_D} V_D (T_C - T_D)$$

e)  $Q_H$  hesabla  $Q_H = Q_{B \rightarrow C} + Q_{C \rightarrow D}$

7 ) Əyri daxilindəki sahəni ölçməklə qazın gördüyü işi hesablayın.

8) Real f.i.e -ni hesabla

$$\epsilon = \frac{W}{Q_H} \times 100\%$$

9.  $W = mgh$  istifadə edərək 200 q kütlədə görürlən faktiki işi hesablayın. Kütlənin yalnız hündürlüyündəki dəyişiklikdən istifadə etmək üçün diqqətli olun. Bu, 7-ci hissədəki qazın gördüyü işlə necə müqayisə olunur? Qaz 200 q kütləni qaldırmaqdan başqa bir iş görürmü?

10. Buzlu suyun bir hissəsini isti su ilə və eksinə qarışdırın ki, iki su vannası eyni temperatura yaxın olsun. Dövrü yenidən yerinə yetirin. İndi çəki daşı nə qədər qaldırılıb? Yeni temperaturlardan istifadə etməklə nəzəri f.i.e nə qədərdir?

## Laboratoriya işi №5

### YÜK MÜQAVIMƏTİ VƏ SƏMƏRƏLİLİK

**Məqsəd:** İstilik mühərriki rejimində işləyərkən Peiltye cihazının yaratdığı güclə çıxış yükünün müqaviməti arasındaki əlaqəni aşdırmaqdır.

**Ləvazimatlar:** ET-8782 termoelektrik dövrə lövhəsi, məsaməli izolyator (2 ədəd), birləşdiricilər, sabit cərəyan qida mənbəyi (10V, 1A minimum), gərginlik / cərəyan sensoru, 4 girişli temperatur sensoru, interfeys, "Data Studio" program təminatı.

#### GİRİŞ

Bu təcrübədə siz istilik mühərriki rejimində işləyərkən Peiltye cihazının yaratdığı güclə çıxış yükünün müqaviməti arasındaki əlaqəni aşdıracaqsınız.

Qalan hər şeyi sabit saxlamaqla (məsələn, bloklar arasındaki temperatur fərqi) yük müqavimətini dəyişdiyiniz zaman çıxış gücünü müşahidə edəcəksiniz. Blokları sabit bir temperatur fərqində saxlamaq mümkün olmadığından, siz Peiltye cihazını bir neçə eyni istilik və soyutma dövründən keçirəcəksiniz və hər dəfə müəyyən bir temperatur fərqi baş verdiğdə gücü ölçəcəksiniz. Siz  $0 \Omega$ -dən  $30 \Omega$ -a qədər dəyişən yük müqavimətinin hər bir qiyməti üçün dövrü təkrarlayacaqsınız.

Başlamazdan əvvəl çıxış gücү və yük müqaviməti arasındaki əlaqə haqqında nə kəşf edəcəyinizi təxmin edin. Sözlər, rəqəmlər və qrafikdən istifadə edərək proqnozunuzu yazın. Məntiqinizi izah edin.

Eksperimentin icrası aşağıdakı ardıcılıqla davam etdirilir.


**1. Güc daxil edilməsi:** Lövhə üzərindəki istilik nasosu/istilik maşını açarı neytral vəziyyətdə (yuxarı) qoyulur. Aşağıdakı şəkildə göstərildiyi kimi qida bloku naqillər vasitəsilə lövhə üzərindəki giriş cərəyanı və gərginliyi yuvalarına birləşdirilir (Şəkil 1.). Qütblərin düzgünlüyünə əməl edin.


**2. Temperatur:** Kanal 1 soyuq tərəfə, Kanal 2 isti tərəfə qoşulmaqla temperatur sensoru temperatur yuvalarına birləşdirilir.

**3. Gerginlik,cereyan:** Gerginlik/cereyan sensorundaki gerginlik birləşdiriciləri lövhə üzərindəki gerginlik portlarına, cereyan birləşdiriciləri isə müvafiq cereyan portlarına birləşdirilir.

**4. Compüter:** Temperatur və gerginlik / cereyan sensorları interfeys vasitəsilə kompüterə qoşulur.

“Data Studio” programında “Load Efficiency” faylıını seçin. Display aşağıdakı kimi görünməlidir.





Data Studioda seçilmiş konfiqurasiyanın bir neçə detalını izah edək.

**Hesablamlar:** Data Studio hər iki blokun ( $T_{\text{hot}}$  və  $T_{\text{cold}}$ ) temperaturunu, yük rezistorundakı gərginliyi və yük rezistorundan keçən cərəyanı ölçəcək. Bu ölçmələrin köməyilə aşağıdakı tənliklərdən istifadə edərək iki hesablama aparın; temperatur fərqi ( $\Delta T$ ) və çıkış gücü (P):

$$\Delta T = T_{\text{hot}} - T_{\text{cold}}$$

$$P = \text{cərəyan} \times \text{gərginlik}$$

**Başlama və Dayandırma Şərtləri:** DataStudio məlumatların nə vaxt qeydə alındığını idarə edən başlangıç və dayandırma şərtləri ilə konfiqurasiya edilmişdir. *Başlama şərti* odur ki,  $\Delta T$  35 °C-dən aşağı düşməlidir. Hər dövrü başlamazdan əvvəl ( $\Delta T < 35$  °C olduqda) Start düyməsini sıxacaqsınız; DataStudio canlı məlumatları göstərəcək, lakin qeyd etməyə başlamayacaq.  $\Delta T$  35 °C-dən yuxarı artana qədər məlumatların qeydə alınması başlamayacaq. Başlama şərti sizə temperatur ölçmələrini qeyd etmədən nəzərdən keçirməyə imkan verəcək. *Dayandırma şərti*  $\Delta T$  5 °C-dən aşağı düşəndə qeydin dayandırılmasına səbəb olacaq.

**Data Run adının dəyişdirilməsi:** DataStudio hər bir yük müqaviməti üçün ayrıca məlumat axını (qaçış) qeyd edəcək. Onları izləmək üçün siz hər bir məlumat axınının adını dəyişəcəksiniz. Avtomatik olaraq, qaçışlar Run #1, Run #2 və s. adlanır. Qaçışın adını dəyişmək üçün onu Summary pəncərəsində (ekranın sol tərəfində) tapın, seçmək üçün üzərinə bir dəfə klikləyin, sonra klikləyin. redaktə etmək üçün yenidən üzərinə vurun (iki dəfə tək klikləməyə diqqət edin, iki dəfə klikləməyin). Yeni adı daxil edin (məsələn, "7 ohm"). DataStudio soruşanda ki, siz bu axında bütün məlumatların adını dəyişmək istəyirsiniz, onda Yes seçin.

## İŞİN GEDIŞİ

1. **Start** düyməsini basın. DataStudio Rəqəmlər ekranında canlı temperatur oxunuşlarını göstərəcək, lakin hələ qeyd etməyə başlamayacaq.
2. Peltyenin hər iki tərəfinin temperaturunu müşahidə edin; hər ikisi otaq temperaturuna yaxın olmalıdır. Təcrübə zamanı siz peltyeni bir neçə istilik və soyutma dövründən keçirəcəksiniz. Hər dövrə başlamazdan əvvəl peltyenin hər iki tərəfinin otaq temperaturuna yaxın olduğundan əmin olmalısınız. Gələcəkdə istinad üçün otaq temperaturunu qeyd edin.
3. Enerji təchizatında gərginliyi təxminən 6 volta qoyun. Rubilnik açarı təxminən 2 saniyəyə istilik nasosu rejiminə qoyun, sonra onu neytral vəziyyətə qaytarın. Gərginlik/cərəyan sensoru siqnal verirsə, o zaman cərəyan çox yüksəkdir (1 amperdən çox) və siz gərginliyi azaltmalısınız (sonrakı iş üçün açarı yenidən bağlayın).
4. Rubilniki istilik mühərriki rejiminə qoyun və blokların soyumasına imkan verin. Hər iki tərəf otaq temperaturuna yaxın olana qədər gözləyin. (Daha tez soyumaq üçün radiatoru isti bloka bərkidin və soyutma ventilyatorunu qoşun. O, həm də hər iki blokla metal obyektin təmasda olmasına kömək edir.)
5. Çıxış yükü əlaqələndiricisini D terminalına qoşun. Bu, bütün rezistorlardan yan keçir və yük müqavimətini demək olar ki, sıfır endirir. Qeyd edək ki, lövhədəki naqillər və birləşmə cığırları müəyyən müqavimətə malik olduğundan müqavimət tam olaraq sıfır deyil.
6. Hər iki bloku izolyatorla örtün.
7. Rubilniki istilik nasosu rejiminə qoyun. İki blok arasındaki temperatur fərqinə baxın ( $\Delta T$ ). Siz  $\Delta T$ -nin  $35^{\circ}\text{C}$ -ə çatmasını gözləyirsiniz ki, bu da təxminən bir dəqiqə çəkəcək.

8.  $\Delta T$  35 °C-ə çatdıqda, rubilniki istilik mühərriki rejiminə dəyişdirin. Temperatur fərqi azalmağa başlayacaq.  $\Delta T$  35 °C-dən aşağı düşdükdə DataStudio avtomatik yazmağa başlayacaq. Siz məlumatların  $\Delta T$  Power Generated qrafikində göründüyünü müşahidə edəcəksiniz.
9.  $\Delta T$  5 °C-dən aşağı düşdükdə məlumatların yazılıması avtomatik dayandırılacaq.
10. Yük müqavimətini göstərmək üçün məlumat axınının adını dəyişdirin.
11. Start klikləyin. DataStudio temperatur məlumatlarını göstərəcək, lakin hələ qeyd etməyə başlamayacaq.
12. İzolyatorları çıxarın və blokları otaq temperaturuna yaxın sərinlətmək üçün ventilyator və radiatordan istifadə edin.
13. Yük rezistorunu 3 Ω-a dəyişdirin (birləşdiricini C terminalına qoşun).
14. İzolyatorları yerləşdirin və istilik və soyutma dövrünü təkrarlayın. (7-ci addıma qayıdın.)
15. Yük rezistorlarının aşağıdakı qiymətləri üçün dövrü yenidən təkrarlayın:
  - 7 Ω (əlaqələndiricini B-yə birləşdirin, həm də C-ni D-yə qısa qapayın.)
  - 10 Ω (əlaqələndiricini D -yə qoşun.)
  - 20 Ω (əlaqələndiricini A-ya birləşdirin, həm də B-ni D-yə qısa qapayın.)
  - 30 Ω (əlaqələndiricini A-ya birləşdirin.)
16. Bitirdiyiniz zaman, çıxış yükü müqavimətinin altı fərqli qiyməti üçün güc və temperatur məlumatlarını əldə etmiş olacaqsınız.

## ANALİZLƏR

Qeydə alınmış məlumatlardan siz  $\Delta T = 30$  °C-də Yük Müqavimətinə ( $R_L$ ) uyğun Yaranan Gücün (Power Generated) (P) qrafikini çəkmək üçün lazımlı olan məlumatları çıxaracaqsınız.


P vs  $\Delta T$  qrafikində yük müqavimətinin hər bir qiyməti üçün  $\Delta T = 30$  °C-də yaranan gücü oxumaq üçün smart kursordan istifadə edin. (Qrafikin miqyasını dəyişdirmək və ölçüsünü böyütmək üçün zoom seçim alətindən istifadə edin).

Güç və Yük cədvəlində qiymətləri daxil edin. Cədvələ məlumat daxil etdikdə, onlar Güç və Yük Müqaviməti qrafikində görünəcək.

- 1)  $R_L$ -in hansı qiymətində maksimum güc yaranır?

2) Optimal qiymətdən az və ya çox yük rezistorları üçün Pełtje niyə daha az güc yaradır?

Bütün real elektrik enerjisi mənbələri (Pełtier istilik mühərriki daxil olmaqla) daxili müqavimətə malikdir,  $R_i$ . Onlar aşağıda göstərildiyi kimi rezistorla ardıcıl qoşulmuş ideal gərginlik mənbəyi kimi modelləşdirilə bilər (xarici müqavimət qoşulmuşdur)




Ideal gərginlik mənbəyinin gərginliyi  $V_{NL}$  yüksüz gərginlik adlanır. Pełtje istilik mühərriki üçün  $V_{NL}$  yalnız  $\Delta T$ -dən asılıdır.

3) Hansı halda çıxış gərginliyi ( $V_{out}$ )  $V_{NL}$ -ə bərabərdir?

4)  $\Delta T = 30 \text{ }^{\circ}\text{C}$ -də  $V_{NL}$ -ni birbaşa necə ölçərdiniz?

5)  $V_{NL}$ ,  $R_i$  və  $R_L$  əlaqəli çıxış gücü  $P$  üçün nəzəri tənliyi yazın.  $P$  və  $R_L$  qrafikini qurun ( $V_{NL}$  və  $R_i$  üçün ixtiyari qiymətlər seçin). Tənliyinizi və qrafiklərinizə əsasən, hansı şəraitdə  $P$  maksimumudur?

6) Bu təcrübədə məlumat nöqtələrindən biri  $R_L = 0$  ilə götürüldü. Tənliyinizi görə,  $R_L = 0$  olduqda yaranan nəzəri güc nə qədərdir? Təcrübənizdə belə hal olub?



Hələ nəzərdən keçirmədiyimiz başqa bir müqavimət mənbəyi var, o da dövrədəki cığırların, birləşdirici naqillərin və sensorların müqavimətidir. Gəlin buna  $R_T$  deyək.  $R_T$ -ni əlavə etsək, dövrə belə modelləşdirilə bilər:

- 7)  $R_T$ -ni nəzərə alaraq  $P$  üçün nəzəri tənliyi yenidən yazın.
- 8) Bu tənliyi eksperimental məlumatlarınıza uyğunlaşdırın.  $\Delta T = 30 \text{ }^{\circ}\text{C}$ -də yüksüz gərginlik nədir? Peptyenin daxili müqaviməti nədir?  $R_T$  nədir?

### ƏLAVƏ TƏDQİQATLAR

1.  $\Delta T = 30 \text{ }^{\circ}\text{C}$ -də yüksüz gərginliyin birbaşa ölçülməsini aparın.
2.  $R_T$ -nin birbaşa ölçülməsini aparın (və ya mümkün qədər çox ölçün).
3. Fərqli  $\Delta T$  qiymətləri üçün təhlilinizi təkrarlasanız, nəticələrinizin necə fərqlənəcəyini təxmin edin? Proqnozunuzu sınayın
4. Güc və Yük Müqaviməti qrafikiniz üçün yalnız  $R_L$  və  $P$ -nin dəyişməsini və bütün digər eksperimental parametrlərin sabit qalmasını təmin etmək üçün nə etdiniz? Bu ölçmələrin nə qədər uğurlu olduğunu qiymətləndirin. Onları necə təkmilləşdirə biləcəyinizi müzakirə edin.
5. Təhlildə biz  $V_{out}$  un  $\Delta T = 30 \text{ }^{\circ}\text{C}$ -nin bütün qiymətləri üçün sabit olduğunu qəbul etdik. Bu fərziyyəni yoxlamaq üçün bir təcrübə aparın.
6. Hər hansı bir çıxış yükü üçün  $P$  və  $\Delta T$  arasındaki əlaqəni kəmiyyətcə təsvir edin.

## Laboratoriya işi №6

### İSTİLİYİN ELEKTRİK EKVİVALENTİNİN ÖYRƏNİLMƏSİ

**Ləvazimat:** enerji ötürücü kalorimetr; əl generator; gərginlik/cərəyan sensoru; temperatur sensoru; tez cavab verən temperatur zondu; tərəzi; Pasport interfeys, Data Studio program təminatı

#### GİRİŞ

Bu eksperimentin məqsədi termal enerjiyə ekvivalent olan elektrik enerjisinin miqdarının tapılmasıdır. Bu, istilik rezistorunun işlədilməsi üçün istifadə olunan elektrik enerjisinin miqdarını və nəticədə suya əlavə olunan istilik enerjisini ölçməklə həyata keçirilir. Həmçinin bir kaloridəki Coul sayı müəyyən edilir.

**Xəbərdarlıqlar:** Rezistor suya batırılmamış, ona gərginlik tətbiq etməyin. Heç vaxt rezistora toxunmayın. İsti olur! 10 voltdan çox tətbiq etməyin.



#### NƏZƏRI MƏLUMAT

Bərk cismə və ya mayeyə isti əlavə olunanda enerji materiallarının daxili enerjisinin artmasına sərf olunur və onların temperaturunu artır. İsti miqdarı ilə temperatur dəyişməsi arasında əlaqə

$$Q = mc\Delta T$$

düsturu ilə verilir. Burada  $Q$  isti miqdarı,  $m$  kütlə,  $c$  xüsusi istilik tutumu,  $\Delta T$  temperatur dəyişməsidir. Bu eksperimentdə iki cismin temperaturu dəyişir: su və alüminium qab-kalorimetr. Suyun və qabın kütlələri və xüsusi istilik tutumları fərqlidir, lakin onların temperatur dəyişmələrini eyni qəbul edirik.

Bu eksperimentdə kalorimetre-alüminium qaba isti qızan resistor vasitəsilə verilir. Elektrik generatorunun tutqacını fırlatmaqla tələbə onu üzərində iş görür və elektrik cərəyanı yaranır.

Generasiya olunmuş elektrik enerjisi resistor üzərində istiyə çevrilir, resistor isə suyun və qabın temperaturunu artırır. Tarixən bu, istiliyin elektriklə ekvivalent olduğu fikrini formalasdırıb.

Elektrik gücü generatorun istehsal etdiyi gərginlik və cərəyan şiddətinin hasılı kimi tapılır:

$$P=IV$$

burada,  $I$  rezistordan axan cərəyan şiddəti ( $A$ ),  $V$  rezistorun ucları arasında potensiallar fərqi ( $V$ ),  $P$  ayrılan gücdür ( $Vt$  və ya  $C/san$ ).

Güç enerjinin generasiya və ya istifadə sürətinə bərabərdir.

Güç = enerji / zaman və ya Enerji = Güc · zaman

Güç sabit olmadıqda Enerji, güc zaman qrafikinin altındaki sahə kimi hesablanır.

İşdən əvvəl müəyyən suallara cavab verək.

1. Generatorun tutqacını fırladarkən gücü sabit saxlamaq mümkün deyil. Gücün sabit qalmamasının işin hesablanmasına təsiri yoxdur. Çünkü, enerji əyrinin altındaki sahə kimi hesablanır.
2. Calorimetr bir-birinin içində yerləşən iki silindrik qabdan ibarətdir, onları izolyasiya həlqəsi bir-birindən ayırrı. Niyə belədir? Daxili və xarici silindrər arasındaki hava qatı daxili qabı ətraf mühitdən izolə edir.

3. Hesabatlarda yalnız qablardan biri iştirak edir. Hansı qab? Yalnız daxili silindrik qab iştirak edir. Çünkü xarici qabda temperature dəyişməsi olmur.
4. Suyu, yoxsa alüminiumu 1 dərəcə qızdırmaq asandır? Alüminiumu.
5. Vt san hansı vahiddir? Coul

## QURĞUNUN TƏSVIRİ

1. Data studioda "electricheat.ds" faylinı aç.
2. Gərginlik/cərəyan sensorunu Pasport interfeysə tax
3. Temperatur sensorunu Pasport interfeysə tax , tez cavab verən temperatur zondunu isə temperatur sensoruna tax.

**QEYD:** Zondun ucu açıq tıxac dəliyindən aşağı endirilə bilər. Təcrübə zamanı probun ucunun suyun altında olmasına, lakin istilik rezistoruna toxunmamasına əmin olun.

4. Generatordan çıxan qırmızı kabeli gərginlik/cərəyan sensorunun + cərəyan terminalına birləşdirin.
5. Qızdırıcı rezistordan qırmızı kabeli gərginlik/cərəyan sensorunun - cərəyan terminalına birləşdirin.
6. Qızdırıcı rezistordan və Generatordan çıxan qara kabelləri bir-birinə qoşun.
7. Sensordan qırmızı gərginlik kabelini (-) cərəyan terminalına qoşun. Sensordan qara gərginlik kabelini kızdırıcı rezistorundan gələn qara kabelə qoşun.

## iŞİN GEDİŞİ

1. Masanın üzərində yerləşdirilən quru Tez cavab verən Temperatur zondu ilə otağın temperaturunu oxumaq üçün DataStudio-da START düyməsini basın. Sonra STOP düyməsini basın. İstənilən vaxt temperaturu qeyd etmədən izləmək istəyirsizsə, <ALT> M düyməsini basın və ya Experiment menyusundan "Məlumatlara nəzarət" seçin.

2. Kalorimetrin daxili alüminium silindrin kütləsini ölçün. Yalnız daxili qab temperaturu dəyişir və təcrübənin bir hissəsidir. Xarici (böyük) stəkan yalnız dayaq funksiyasını yerinə yetirir və aralarındaki hava boşluğununa görə daxili stəkanın izolyasiyasına kömək edir.
3. Otaq temperaturundan təxminən  $5^{\circ}\text{C}$  aşağı olan bir az su hazırlayın. Daxili stəkana təxminən 50 q su əlavə edin. Alüminium stəkan və su temperatur tarazlığına gəldikdən və təcrübəyə başlamağa hazır olduqdan sonra temperaturun otaq temperaturundan təxminən  $3^{\circ}\text{C}$  aşağı olmasını istəyəcəksiniz.
4. Stəkanın kütləsini su ilə birlikdə ölçün və suyun kütləsini hesablayın.
5. Daxili stəkanı daha böyük stəkanın içinə asmaq üçün boşluqdan istifadə edin. Qapağı taxın və qızdırıcı rezistorunun tıxacını yuvaya daxil edin. Temperatur zondunu tıxacın deşiyinə daxil edin, ucun suyun altında olduğundan əmin olun.
6. Suyun temperaturunu yenidən yoxlayın. Başlamazdan əvvəl su çox isti olarsa, stəkan və suyu sərinləmək üçün buz qabına qoya bilərsiniz. Yenidən xarici stəkana yerləşdirməzdən əvvəl daxili stəkandakı nəmi silin. Su çox soyuqdursa, onu qızdırmaq üçün generatordan istifadə edə bilərsiniz, amma həddindən artıq olmayı! Suyu qarışdırmaq üçün daxili stəkanı ehmalca çevirin və məlumat toplamağa başlamazdan əvvəl tarazlığı gözləyin.
7. DataStudio-da qeyd etməyə başlayın
8. Tutqacı müsbət istiqamətə çevirin (generatordakı cədvələ baxın). Güc qrafikini izleyin. Gücü 10 vattdan aşağı saxlayın.
9. Hər 15 saniyədən bir, suyu qarışdırmaq üçün kalorimetr stəkanını ehmalca çevirin.
10. Temperatur qrafikinə baxın və su otaq temperaturundan təxminən  $3^{\circ}\text{C}$  yuxarı olana qədər fırlatmağa davam edin. Gücü sabit saxlamağa çalışmaq lazım deyil. Qeydiyyatı dayandırmayıñ.
11. Fırlatmanı dayandırıldıqdan sonra temperatur platoya çatana və ya azalana qədər məlumatları qeyd etməyə davam edin. Suyu qarışdırmağı unutmayın!
12. Qeydiyyatı dayandırın.



## ANALİZLƏR

1. Temperaturun dəyişməsini  $\Delta T$  tapmaq üçün qrafikdə Smart Tool və onun Delta Alətindən istifadə edin. Və ya cədvəldə maksimum və minimum statistikanı seçin.
2. Suya və alüminium stekana əlavə olunan istilik miqdarının ümumi miqdarını,  $Q$  hesablayın. Hər biri üçün müvafiq xüsusi istilik tutumu istifadə edin.  $\text{Kal}/\text{q}^\circ\text{C}$  vahidlərində xüsusi istilik tutumlarından istifadə edin ki, istilikdə kalori vahidləri olsun. ( $c_{\text{su}} = 1.00 \text{ cal}/\text{q}^\circ\text{C}$  və  $c_{\text{Aluminium}} = 0.215 \text{ cal}/\text{q}^\circ\text{C}$ )

$$Q = Q_{\text{Water}} + Q_{\text{Cup}}$$

$$Q = mc\Delta T$$

3. Statistika menyusunda Sahə seçimini etməklə Güc və vaxt qrafiki altındakı sahəni tapın. Bu, suya və kalorimetr qabına verilən enerjidir.
4. İstiliyi (kalori ilə) verilən enerjiyə (Coul ilə) bərabər qoyun. Bir kaloriyə neçə Coulun bərabər olduğunu hesablayın. Qəbul edilmiş dəyəri axtarın və onunla cavabınız arasındaki faiz fərqini hesablayın.

## SUALLAR

1. Bu təcrübədə enerji itirildi, yoxsa qazanıldı? Enerjiyə saxlanması qanunundan istifadə edərək nəticələrinizi izah edin.

2. Cavabınız qəbul edilən qiymətdən böyük və ya kiçik idi? Təcrübə bu səhvə səbəb ola bilərmi?
3. Nə üçün otaq temperaturundan  $3^{\circ}\text{C}$  aşağı başlamaq və otaq temperaturundan  $3^{\circ}\text{C}$  yuxarıda dayandırmaq lazımdır?

## Laboratoriya işi №7

### QAZLARIN İSTİLİK TUTUMLARI NİSBƏTİNİN ÖYRƏNİLMƏSİ

**Ləvazimat:** 1. İstilik maşını. 2. Ştativ. 3. Uzunluğu 45 sm olan polad çubuq. 4. Aşağı təzyiq çeviricisi. 5. İnterfeys -750 (rəqəmsal və analoq siqnal çeviricisi)

6. Kompyüter programı - Data Studio Software

**İşin məqsədi:** qazların itilik tutumları nisbətinin təyinidir.

#### Qısa nəzəriyyə

Slindrik qab hava ilə doldurulmuşdur və aşağı təzyiq çeviricisine birləşdirilmişdir. Qabdakı hava porşen vasitəsilə sıxılır. Porşen el ilə idarə olunur və sərbəst rəqs etmək imkanına malikdir. Təzyiqin dəyişməsi zamanın funksiyası kimi qeyd olunur. İstilik tutumlarının nisbəti yaranan rəqslərin perioduna əsasən təyin edilir.


Porşen  $x$  qədər yerini dəyişdikdə, onu tarazlıq vəziyyətinə qaytarmağa çalışan qüvvə meydana çıxır. Bu zaman porşen sıxlılmış yayın rəqsi hərəkətinə analoji rəqslər etməyə başlayır. Bu rəqsi hərəkətin periodu

$$T = 2\pi \sqrt{\frac{m}{k}} \quad (1)$$

düsturu ilə təyin olunur.  $k$  kəmiyyətinin qiymətini təyin etmək üçün, porşenin  $x$  qədər yerini dəyişməsi zamanı yaranan qüvvəni hesablamaq lazımdır. Porşen  $x$  qədər aşağı sürüşdükdə, qabın həcmi, onun ümumi həcmi ilə müqayisədə cox az kiçilir:  $dV = x \cdot dS$ , burada  $dS$  - porşenin en kəsiyinin sahəsidir. Porşenə təsir edən əvəzləyici qüvvə

$$F = (dP / dS)$$

düsturu ilə təyin olunur. Burada  $dP$  təzyiqin çox kiçik dəyişməsidir.  $dP$  və  $dV$  arasında münasibəti müəyyən etmək üçün, fərz edirik ki, rəqslər çox kiçik amplitudla və böyük sürətlə baş verir və qaz ətraf mühitlə istilik mübadiləsində olmur. Yəni bu proses adiabatik prosesdir və



Şək.1. Qurğunun işçi vəziyyəti

$$PV^\gamma = \text{const} \quad (2)$$

burada

$$\gamma = \frac{C_p}{C_v} \quad (3)$$

molyar istilik tutumlarının nisbetidir.  $C_p$  və  $C_v$  ideal qazın, uyğun olaraq, sabit təzyiqdə və sabit həcmdə molyar istilik tutumlarıdır. İki atomlu qaz üçün:  $C_v = 5/2 R$  və  $C_p = 7/2 R$ , onda  $\gamma = \frac{C_p}{C_v} = 7/5$ . (2) tənliyindən törəmə alsaq

$$P \cdot \gamma \cdot V^{\gamma-1} \cdot dV + V^\gamma \cdot dP = 0 \quad (4)$$

ifadəsini alarıq. Buradan  $dP$  üçün

$$dP = -\frac{P \cdot \gamma \cdot V^{\gamma-1}}{V^\gamma} dV \quad (5)$$

alırıq. Nəzərə alsaq ki,  $dV = x \cdot dS$

$$dP = -\frac{\gamma \cdot P \cdot x \cdot dS}{V} \quad (6)$$

olur. (6) ifadəsini  $F = (dP / dS)$  düsturunda yerinə qoysaq

$$F = -\left(\frac{\gamma \cdot P \cdot dS^2}{V}\right)x \quad (7)$$

alrıq. (7)- ifadəsinin  $F = -kx$  düsturu ilə müqayisəsi göstərir ki,

$$k = \left(\frac{\gamma \cdot P \cdot dS^2}{V}\right) \quad (8)$$

(8) ifadəsini periodun düsturunda nəzərə alsaq

$$T = 2\pi \sqrt{\frac{m \cdot V}{\gamma \cdot P \cdot dS^2}} \quad (9)$$

alrıq. Buradan həcm üçün

$$V = \frac{\gamma \cdot dS^2 \cdot P \cdot T^2}{4\pi^2 \cdot m}$$

ifadəsini alırıq. Ümumi həcm  $dS \cdot (h + h_0)$  olur,  $h_0$  şkala üzərində sıfırdan aşağı məlum olmayan hündürlük,  $h$  gurğu üzərində olan şkalada ölçülən hündürlükdür. Həcmin bu ifadəsini nəzərə alaraq, porşenin  $h$  hündürlüyü üçün

$$h = \left( \frac{\gamma \cdot dS \cdot P}{4\pi^2 \cdot m} \right) T^2 - h_0 \quad (10)$$

yaz a bilərik. Beləliklə, porşenin  $h$  hündürlüğünün periodun kvadratından asılılıq qrafiki, meyli  $meyl = \left( \frac{\gamma \cdot dS \cdot P}{4\pi^2 \cdot m} \right)$  olan və  $y$  oxu ilə  $h_0$  nöqtəsində kəsişən düz xətt olur.

Ona görə də istilik tutumlarının nisbəti

$$\gamma = \frac{4\pi^2 m \cdot (meyl)}{dS \cdot P} \quad (11)$$

düsturu ilə təyin olunur. Burada  $m$  - porşenin kütləsi,  $dS$  - porşenin en kəsiyinin sahəsi,  $P$  - atmosfer təzyiqi və  $meyl$  – hündürlüğün periodun kvadratından asılılıq düz xəttinin meylidir.

### **Qurğunun təsviri**

1. İstilik maşınını şəkil 1-də göstərilən vəziyyətə getirin.
2. Aşağı təzyiq çeviricisini istilik maşınının portlarından birinə qoşun. Gurğunun aşağı hissəsində borucuğun sıxacını açın.
3. Porşeni şkala üzərində verilmiş bölgülərə əsasən 9 sm hündürlüyə qaldırmaq və qurğunun yuxarı hissəsindəki vintin köməyi ilə bu vəziyyətdə bərkidin. Açıq portda, borucuğun sıxacını bağlayın. Vinti boşaldın və bu halda porşen 9 sm hündürlükdə qalır.
4. Aşağı təzyiq çeviricisini interfeys-750 qurğusunun kanalına qoşun.
5. "İstilik tutumlarının nisbəti" adlı kompyüter programını işə salın.

## **İşin gedisi**

1. Qurğu üzerinde verilən qiymətlərdən porşenin kütləsi ( $m$ ) və en kəsiyinin sahəsi ( $dS$ ) təyin edilir.
2. Kompyüter programında “Başla” (**Start**) düyməsini basın.
3. Müəyyən vaxtdan sonra kompyüter programında “Dayan” (**Stop**) düyməsini basın.
4. Kursordan istifadə edərək qrafikdən təzyiqin rəqslərinin periodunun zamanandan asılılığını təyin edin. Rəqsləri göstərən qrafikin sahəsini genişləndirin. Rəqs periodunun qiymətini tapmaq üçün, bir neçə yüksəkliyə (pik) uyğun zaman müddətini piklərin sayına bölmək lazımdır. Periodun və hündürlüğün uyğun qiymətlərini kompyüter programındaki cədvələ qeyd edin.
5. Porşeni şkala üzerinde verilmiş bölgülərə əsasən 8 sm hündürlüyü gətirərək təcrübəni təkrar edin. Sonra 1 sm addımla porşeni növbəti vəziyyətlərə gətirməklə prosesi 1 sm hündürlüyü qədər təkrar edin.
6. Əgər qurğuda barometr yoxdursa, atmosfer təzyiqi  $1,01 \cdot 10^5$  Pa qəbul olunur.
7. Porşenin  $h$  hündürlüğünün periodun kvadratından asılılıq qrafikinin meylindən istifadə edərək hava üçün ölçmələr aparın və ideal hal üçün qiymətlərlə müqayisə edin.

## **SUALLAR**

1. İkiatomlu qaz üçün molyar istilik tutumları nisbətinin nəzəriyyədən alınan qiyməti nə qədərdir?
2. Biratomlu qaz üçün molyar istilik tutumları nisbətinin nəzəriyyədən alınan qiyməti nə qədərdir?
3. Helium üçün qrafikin meyl bucağı havanınkı ilə müqayisədə böyükdür yoxsa kiçikdir?
4. Havanı nə üçün ikiatomlu qaz hesab edirik? Hava əsasən hansı qazlardan ibarətdir?

## Laboratoriya işi №8

### BƏRK CISİMLƏRİN İSTİLİKKEÇİRMƏ ƏMSALININ TƏYİNİ

- Ləvazimat:**
- 1.Buxar generatoru( 1 dədiqədə 10 qram buxar yaradır)
  - 2.Ərimiş buzdan alınan suyu toplamaq üçün qab
  - 3.Buxardan kondensə olunan suyu toplamaq üçün qab
  - 4.Yığılmış suların kütləsini təyin etmək üçün tərəzi
  - 5.Suyun yaxşı axması üçün Vazelin yağı

**İşin məqsədi:** İstilikkeçirmə qurğusu (kalorimetr) ilə tanış olmaq və tikintidə geniş istifadə olunan materialların istilikkeçirmə əmsallarının təyin edilməsidir.

#### Qısa nəzəriyyə

Daxili enerjinin cismin bir hissəsindən digər hissəsinə və ya bir cisimdən digər cismə iş görmədən ötürülməsinə istilik vermə deyilir. İstilik vermə əsasən üç üsulla baş verə bilər:Bunlar istilikkeçirmə, konveksiya və şüalanma üsullarıdır.Hər bir üsulun fiziki məhiyyəti müxtəlif olub və özünə məxsus qanuna uyğunluqlara tabedirlər.

İstilikkeçirmə prosesində daşınan ümumi istilik miqdarı **Fürye** tənliyi ilə ifadə olunur:

$$\Delta Q = -\chi S \Delta T \Delta t / h \quad (1)$$

Burada **ΔQ**- daşınan ümumi istilik miqdarı, **S**- istiliyin daşındığı səthin sahəsidir, **ΔT**- istilik keçirən nümunənin istilik daşınan üzləri arasındaki temperatur fərqi, **Δt**-istiliyin keçmə müddəti, **h**- materialın qalınlığıdır. **ΔT / h** - temperatur qradiyenti olub istiliyin daşınma istiqamətində vahid uzunluqda temperaturun dəyişməsidir. Fürye tənliyində mənfi işaretəsi enerjinin (istiliyin) temperaturun azalma istiqamətində daşındığını göstərir. **χ** -əmsalı maddənin istilikkeçirciliyi əmsalı olub ədədi qiymətcə, temperatur qradienti vahid olan, vahid səthdən, vahid zamanda daşınan istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.

BS sistemində istilikkeçirmə əmsalının vahidi  $[\chi] = \frac{C}{m \cdot K \cdot san} = \frac{Vt}{m \cdot K}$  -dir. İstilik miqdarı

kalori ilə ölçülərsə istilikkeçirmə əmsalının praktikada ölçü vahidi  $[\chi] = \frac{kal}{m \cdot K \cdot san}$  - olar.

Bu vahidlər arasında əlaqə  $1\text{kal}/\text{m.K.san} = 4,186 \text{ C}/\text{m.K.san}$ -dir

İstilikkeçirmə əmsalı, istifadə olunan materialın istiliyi yaxşı və ya pis keçirməsinin göstəricisi olub, tikintidə istifadə olunan materialların seçilməsində mühüm əhəmiyyət daşıyır. Adətən, tikintidə arakəsmə divarlarında elə materiallardan istifadə olunur ki onların istilikkeçirmə əmsalları kiçik olsun, qızdırıcı cihazların istilikkeçirmə əmsalı isə əksinə böyük olsun. **X** - haqqında məlumat layihələndirici mühəndislər, tikinti sahibləri və istifadəçilər üçün də çox əhəmiyyətlidir.

(1) tənliyindən istilikkeçirmə əmsalı belə təyin olunur:


$$X = \Delta Q h / S \Delta T \Delta t \quad (2)$$

Bu laboratoriya işində tikintidə geniş tətbiq olunan beş materialın (şüşə, yastı daş parçası, leksan, maconit, quru taxta məmulatı) istilikkeçirmə əmsalları təyin olunur. Nümunələr nazik alumunium folqa içərisində yerləşdirilmişdir ki, onun səthləri ərimiş buz ilə islanmasın.

### **Qurğunun təsviri**

İstilikkeçirmə qurğusu və ona daxil olan əsas köməkçi vasitələr şəkil 1- də təsvir olunmuşdur.

Qurğu, üzərinə nümunə və buz qabı yerləşdirilmiş buxar kamerasından ibarətdir



Şəkil-1. İstilikkeçirmə qurgusuna daxil olan hissələr.

İstilikkeçirmə qurğusunun sxematik quruluşu şəkil 2-də verilmişdir. Təcrübə qurğunun əsas hissələri: – buxar generatorundan, buxar kamerasından, kamera üzərinə nümunəni

bərkitmək üçün sixaclardan, tədqiq olunan nümunələrdən, nümunə üzərində yerləşdirilən buz qabından, əriyən buzu toplamaq üçün qabdan və buxarın kondensasiyası nəticəsində alınan suyu toplamaq üçün qabdan ibarətdir.

Buxar kamerasının üzərinə qoyulmuş nümunənin alt səthi  $100^{\circ}\text{C}$  temperaturda, üst səthi isə  $0^{\circ}\text{C}$ -də (buzun ərimə temperaturunda) saxlanılır.

Buzun əriməsinə sərf olunan istilik miqdarı

$$\Delta Q = Lm \quad (3)$$

düsturu ilə ifadə olunur, burada  $L$ - xüsusi ərimə istiliyi olub, ərimə temperaturunda ( $T=0^{\circ}\text{C} = 273,2\text{K}$ ) götürülmüş 1 kq buzun tamamilə əriməsi üçün lazım olan istilik miqdarıdır. Buz üçün xüsusi ərimə istiliyini  $L = 80 \text{ kal/qram} = 335 \text{ kC/kq}$  götürməli.


$\Delta Q$ -nin (3) ifadəsini istilikkeçirmə əmsalı üçün yazılmış (2) tənliyində nəzərə alsaq,  $X$ - üçün

$$X = Lm h / S \Delta T \Delta t \quad (4)$$

tənliyi alınır.

### İşin gedisi

1. Silindr formalı buz qabına su tökərək buz hazırlanır. Buzun yaxşı əriməsi üçün suya köpüklənməyən yuyucu toz əlavə olunur. Suyu dondurarkən qabın qapağını açıq saxlamalı.



Şəkil 2. Təcrübə qurğusu

- 2.** Buz formasının( şablonunun )qabdan asan ayrılması üçün qabı iliq su ilə islatmalı
- 3.** Nümunənin **h** qalınlığını ölçməli və cədvəldə qeyd etməli
- 4.** Tədqiq olunan nümunəni sıxaclar vasitəsi ilə Şəkil 2-də göstərildiyi kimi buxar kamerasının üzərinə bərkitməli

**Qeyd:Buzu şablon qabdan məcburi çıxartmamalı.**

- 5.** Buzu qabdan çıxatmamalı, lakin elə etməli ki, buz parçası qabin içərisində sərbəst olsun.

Buz parçasının diametrini ölçüb nəticəni **d<sub>1</sub>** kimi qeyd etməli. Qabı ağızı aşağı olmaqla Şəkil 2-dəki kimi nümunə üzərinə qoymalı və buzun sərbəst əriməsini gözləməli.

- 6** Əriyən buzun nümunə ilə yaxşı təmasda olması üçün bir neçə dəqiqə gözləməli.(Buz əriməyə başlayan anda təcrubi qiymət götürmək olmaz,çünki bu zaman buzun üst hissəsinin temperaturu 0 °C –dən aşağı olur).

- 7.** Buzun ərimə sürətini təyin etmək üçün:

**a)** Əriyən buzdan alınan suyu toplamaq üçün istifadə olunan qabı tərəzidə çəkməklə kütləsini təyin edib nəticəni cədvəldə qeyd etməli.

**b)** Təqribən  $t_a = 10$  dəqiqə müddətində əriyən buzdan alınan suyu yiğmalı.

**c)** Su ilə birlikdə qabin kütləsini təyin edib, nəticəni cədvələ qeyd etməli.

**d)** Alınmış nəticədən boş qabin kütləsini çıxaraq ərimiş buzun **m<sub>b</sub>**-kütləsini təyin etməli

- 8.** Buxar genertorundan buxar kamerasına buxar buraxmalı və temperaturun stabillaşması və istilik axınının qərarlaşması üçün bir neçə dəqiqə gözləməli ( Buxar kamerasından çıxan buxar şımağının altına buxardan kondensə olunan suyu toplamaq üçün qab yerləşdirməli).

- 9.** Əriyən buzu toplamaq üçün istifadə olunan qabı boşaltmalı və işin gedisindəki 7 -ci bənddəki ardıcılılığı buxar kamerasında buxar olduğu hal üçün təkrar etməli. İstilik axınının maksimum halı üçün əriyən buzdan alınan suyun **m<sub>s</sub>**- kütləsini və ərimə müddəti **t** -ni (təqribən 5-10 dəq) təyin etməli.

- 10.** Təcrübənin sonunda buz parçasının **d<sub>2</sub>** - diametri ölçülür və nəticə cədvəldə qeyd olunur

**Ölçmələr və laboratoriya işinin hesabatı:**

1. Ölçülmüş  $d_1$  və  $d_2$  diametrlərinə görə  $d$  –nin orta qiymətini təyin etməli
2.  $d$ -nin orta qiymətinə əsasən buzun nümunə ilə toxunan səthinin sahəsini  $S = \pi d^2/4$  təyin etməli. Qəbul etməli ki yalnız  $S$  –səthi nümunə ilə temasda olur.
3. Ərimiş buzdan alınmış suyun  $m_b$  kütləsini tərəzi ilə çəkib onun  $t_a$  ərimə müddətinə bölüb  $R_a$  ərimə sürətini və kameraya buxar buraxdıqdan sonra ərimiş buzdan alınan suyun  $m_s$  kütləsini tərəzidə təyin etməklə,  $t$  - müddətinə bölüb  $R$  ərimə sürətini təyin etməli. Temperatur qradienti hesabına yaranan  $R_a$  -  $R=R_0$  buzun ərimə sürətini təyin etməli.
4. Nümunənin istilikkeçirmə əmsalı  $x$ -ni, (kal /sm K san.) (5) tənliyi ilə təyin etməli

$$(R_0)(80 \text{ kal/qram})(h)$$

$$x = \frac{(S)(\Delta T)}{(5)}$$

$\Delta T$  – üçün suyun qaynama temperaturu ( $100^{\circ}\text{C}$ ) ilə buzun ərimə temperaturu ( $0^{\circ}\text{C}$ ) fərqini götürməli.

#### Təcrubi qiymətlər və hesablamanın nəticələri.

$h$	$d_1$	$d_2$	$t_a$	$m_b$	$t$	$m_s$	$\bar{d}$	$S$	$R_a$	$R$	$R_0$

--	--	--	--	--	--	--	--	--	--	--	--

### Tədqiq olunan materialların sorğu kitablarından götürülmüş qiymətləri

Nümunənin adı	$kal/sm.san \cdot K$	$Vt/m.K$
Mazonit	$1,13 \cdot 10^{-4}$	0,047
Taxta (ağac)	$(20,6-3,3) \cdot 10^{-4}$	0,11-0,14
Leksan	$4,6 \cdot 10^{-4}$	0,19
Yastı daş ( Qranit)	$10,3 \cdot 10^{-4}$	0,43
Şüşə	$(17,2-20,6) \cdot 10^{-4}$	0,72-0,86

## **Laboratoriya işi №9**

### **ENTROPIYANIN ÖLÇÜLMƏSİ**

**İşin məqsədi:** Qurğu (kalorimetr) ilə tanış olmaq və buz parçasına daxil olan entropiya miqdarının ölçülməsidir

- Ləvazimat:**
- 1.Buxar generatoru( 1 dədiqədə 10 qram buxar yaradır)
  - 2.Ərimiş buzdan alınan suyu toplamaq üçün qab
  - 3.Buxardan kondensə olunan suyu toplamaq üçün qab
  - 4.Yığılmış suların kütləsini təyin etmək üçün tərəzi
  - 5.Suyun yaxşı axması üçün Vazelin yağı

#### **Qısa nəzəriyyə**


Bu vəsaitin arxa hissəsində entropiya haqqında orijinal nəzəri məlumat verilmişdir.

Buz qabında müəyyən formalı buz parçasını bərkidirik. Buxar kamerasını işə salaraq buz parçasını qızdırırıq, buz parçasına entropiya ötürməyə başlayırıq. Sonlu zamanda buz parçasına daxil olan entropiya miqdarını ölçmək lazımdır. Buxar kamerasından buzun bərkidildiyi materialdan keçməklə müəyyən miqdar entropiya buz parçasına daxil olur. Neticə olaraq buz parçasının bir hissəsi əriyir. Ərimiş buzun kütləsi buz parçasına daxil olmuş entropianın ölçüsüdür.

Ədəbiyyatdan məlumdur ki,  $1\text{q}$  su  $1\text{q}$  buzdan  $1,22 \text{ C/K}$  qədər artıq entropiya daşıyır. Deməli, buxar kamerasındaki su buxarının təsiri ilə qızma nəticəsində hər  $1\text{q}$  suya  $1,22 \text{ C/K}$  qədər entropiya əlavə olunmuşdur. Bu, buxar kamerasını tərk edən entropiya miqdarına bərabər olmaya bilər. Ərimiş buzdan alınmış su kütləsini qramla ölçərək və alınan ədədi  $1,22 \text{ C/K}$  entropiya miqdarına vurmaqla buz parçasına əlavə olunmuş entropiya miqdarını tapa bilərik. Məsələn, ərimiş buzun (suyun) kütləsi  $18\text{q}$  ( $1 \text{ mol}$ ) isə buz parçasına daxil olmuş entropiya miqdarı  $18 \times 1,22 \text{ C/K} = 22 \text{ C/K}$  olacaqdır. Bu, yuxarıdakı qrafikdə buzun ərimə xəttinin uzunluğuna (entropiya vahidləri ilə) bərabərdir. Buxar kamerasının üzərində bərkidilmiş buz parçası  $100 \text{ OC}$  temperaturlu buxarın təsiri ilə əriməyə başlayır. Buzun əriməsinə sərf olunan istilik miqdarı

$$\Delta Q = Lm \quad (1)$$

düsturu ilə ifadə olunur, burada  $L$ - xüsusi ərimə istiliyi olub, ərimə temperaturunda ( $T = 0^\circ\text{C} = 273,2\text{K}$ ) götürülmüş 1 kq buzun tamamilə əriməsi üçün lazım olan istilik miqdarıdır. Buz üçün xüsusi ərimə istiliyini  $L = 80 \text{ kal/qram} = 335 \text{ kC/kq}$  götürməliyik.  $18\text{g}$  (1mol) suyun əldə edilməsi üçün  $\Delta Q = 335 \times 0,018 = 6030 \text{ C}$  ərimə istiliyi sərf edilir. Bu istilik  $T = 273 \text{ K-də}$  verilir. Onda  $\Delta S = \Delta Q/T = 22,1 \text{ C/K}$  alınır. Bu hesabatdan, qrafikdən, eksperimentdən alınan qiymətlər bir-birinə bərabər olmalıdır. Aşağıdakı şəkildə (şəkil 1) 1 mol su üçün T-S asılılığı verilmişdir.



Şəkil 1. 1 mol su üçün T-S asılılığı

Temperaturu  $25^\circ\text{C}$  olan  $1 \text{ sm}^3$  həcmli su  $4 \text{ entropiya vahidi (C/K)}$  saxlayır. Su kütləsinin həcmi  $V=m/p$  düsturu ilə taparaq verilmiş kütlədəki tam entropiya miqdarını  $25^\circ\text{C}$  üçün hesablamaq olar. Aşağıdakı cədvəldə (Cədvəl 2) xarakterik hallar və proseslər üçün entropiya miqdarı verilmişdir. Cədvəl entropiya haqqında aydın təsəvvür yaratmaq imkanı verir.


Cədvəl 2.

Proses və ya hal	Entropiya (C/K)
1 sm <sup>3</sup> buzu əritmək üçün lazım olan istilik	1
1 sm <sup>3</sup> suyu otaq temperaturundan qaynamaya qədər qızdırmaq üçün lazım olan istilik	1
1 sm <sup>3</sup> suyu buxarlaşdırmaq üçün lazım olan istilik	6
Normal temperatur və təzyiqdə 1l qazdakı istilik miqdarı	10
Suyu 1 dəq qızdırın zaman yaranan istilik	10 <sup>2</sup>
Sürətlə hərəkət edən maşın dağıldığda yaranan istilik	10 <sup>3</sup>
Qışda standart evdə 1 saatda sərf olunan istilik	10 <sup>5</sup>

### Qurğunun təsviri

Qurğu və ona daxil olan əsas köməkçi vasitələr şək. 2- də təsvir olunmuşdur.

Qurğu, üzərinə nümunə və buz qabı yerləşdirilmiş buxar kamerasından ibarətdir




Şək. 2. Qurğuya daxil olan hissələr.

Qurğunun sxematik quruluşu şəkil 3-də verilmişdir. Təcrübə qurğunun əsas hissələri: – buxar generatorundan, buxar kamerasından, kamera üzərinə nümunəni bərkitmək üçün

sixaclardan, nümunə üzərində yerləşdirilən buz qabından, əriyən buzu toplamaq üçün qabdan və buxarın kondensasiyası nəticəsində alınan suyu toplamaq üçün qabdan ibarətdir.

### İşin gedisi

1. Silindr formalı buz qabına su tökərək buz hazırlanır. Buzun yaxşı əriməsi üçün suya köpüklənməyən yuyucu toz əlavə olunur. Suyu dondurarkən qabın qapağını açıq saxlayın.



Şək. 3. Qurğunun sxematik quruluşu

2. Buz formasının ( şablonunun ) qabdan asan ayrılması üçün qabı iləq su ilə isladın.

3. Buz parçasını sixaclar vasitəsi ilə Şəkil 2-də göstərildiyi kimi buxar kamerasının üzərinə bərkidin.

Qeyd:Buzu şablon qabdan məcburi çıxartmamalı.

4. Buzu qabdan çıxarmayın, lakin elə edin ki, buz parçası qabın içərisində sərbəst olsun.

5. Buxar genertorundan buxar kamerasına buxar buraxın və temperaturun stabillaşması və istilik axınının qərarlaşması üçün bir neçə dəqiqə gözləyin. ( Buxar kamerasından çıxan buxar şırnağının altına buxardan kondensə olunan suyu toplamaq üçün qab yerləşdirin).

Buzun sərbəst əriməsini gözləyin.

- a) əriyən buzdan alınan suyu toplamaq üçün istifadə olunan qabı tərəzidə çəkməklə kütləsini təyin edib nəticəni cədvəldə qeyd edin.
- b) 3 dəfə 5 dəqiqə müddətində əriyən buzdan alınan suyu yiğin.
- c) hər dəfə su ilə birlikdə qabın kütləsini təyin edib, nəticəni cədvələ qeyd edin.
- d) hər dəfə alınmış nəticədən boş qabın kütləsini çıxaraq ərimiş buzun kütləsini təyin edin.

## LABORATORİYA İŞLƏRİNƏ AİD QISA NƏZƏRİ MƏLUMATLAR

### Laboratoriya işi 1

"Cismin daxili enerjisi onu təşkil edən hissəciklərin hərəkət və qarşılıqlı təsir enerjisidir. Real qazlarda daxili enerji həm temperaturdan, həm də həcmindən asılı olduğu halda verilmiş kütləli ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Biratomlu ideal qazın daxili enerjisi

$$U = \frac{3}{2} \frac{m}{M} RT = \frac{3}{2} nRT$$

İstilikvermə prosesi zamanı cismə verilən və ya ondan alınan daxili enerjinin miqdarına istilik miqdarı deyilir. Cismin daxili enerjisini iş görməklə və istilik mübadiləsi ilə dəyişmək olar. İndi sistemin daxili enerjisi, sistemə verilən istilik miqdarı və iş arasındaki əlaqəni özündə eks etdirən qanunu müəyyən edək. Bu qanun istilik proseslərində enerjinin saxlanması qanununu daha geniş mənada ifadə edir. Enerjinin saxlanması qanununa uyğun olaraq, sistem bu haldan başqa hala keçərkən onun daxili enerjisinin dəyişməsi ( $\Delta U$ ), onun aldığı istilik miqdarı ( $\Delta Q$ ) ilə, sistemin xarici qüvvələrə qarşı görüyü işin fərqi bərabərdir.

$$\Delta U = \Delta Q - \Delta A'$$

Sistemə verilən istilik miqdarı sonsuz kiçikdirdə (dQ) və sistemin daxili enerjisinin dəyişməsi də sonsuz kiçik olarsa, onda sistemi görüyü iş dA-da sonsuz kiçik olar. Onda (2) ifadəsi

$$dU = dQ - dA'$$

Şəklində yazılıa bilər.

Məlumdur ki, sistemin daxili enerjisi onun halının birqiyətli funksiyasıdır və sistemdə gedən müəyyən prosesdən sonra başlanğıc vəziyyətə qayıtdıqda onun daxili enerjinin dəyişməsi (dU) sıfır bərabərdir və bu səbəbdən daxili enerjinin dəyişməsi tam differensialdır. Qapalı istilik proseslərində görülən iş isə bütün hallarda sıfır bərabər deyil. Bu mənada görülen iş, tam differensial deyildir. Onda (2)-dən alınır ki, istilik mübadiləsində alınan və ya verilən istilik miqdarı da tam differensial deyildir. Onda termodinamikanın I qanununu daha dəqiq

$$\delta Q = dU + \delta A'$$

kimi yazıla bilər.

Termodinamikanın birinci qanunundan aşağıdakı nəticə alınır: elə bir periodik işləyən mühərrrik yaratmaq mümkün deyil ki, o xaricdən istilik miqdarı almadan iş görə bilsin. Əgər bu mümkün olsa idi, birinci növ daimi mühərrrik yaratmaq mümkün olardı.” [4]

]

## Laboratoriya işi 2

Termodinamik proses zamanı sistem bir sıra hallardan keçərək yenidən başlanğıc halına qayıdırsa, onda belə prosesə *dairəvi proses* deyilir.

$pV$  diaqramında dairəvi proses *qapalı əyri xətt* şəklində göstərilir.

Dairəvi prosesdə sistemin *gördüyü iş* ədədi qiymətcə qapalı əyrinin əhatə etdiyi fiqurun sahəsinə bərabərdir.

İki cür dairəvi prosesi bir-birindən fərqləndirirlər: düzünə və tərsinə dairəvi proses.

- Əgər dairəvi prosesdə işçi cisim ona verilən istilik hesabına müsbət iş görərsə ( $A = \int pdV > 0$ ) belə proses düzünə proses adlanır.
- Əgər dairəvi proses zamanı görülən iş mənfi olarsa ( $A = \int pdV < 0$ ), belə prosesə *tərsinə proses* deyilir.


Tərsinə prosesdə işçi cisim üzərində iş görülür və ondan bu isə ekvivalent miqdarda istilik ayrılır.

İstilik mühərriklərində işçi cisim düzünə, soyuducu qurğularда isə tərsinə dairəvi proses icra edir.

Tipik soyuducu system belə işləyir. Soyuducunun arxa tərəfində aşağıda elektrik mühərriki yerləşir. O, kompressor kimi işləyir. Daxil olan aşağı təzyiqli qazı sıxır. Soyuducunun xarici divarında yerləşdirilən borular condenser rolunu oynayır, qazı həm qovur, həm də sıxır. Sonda qaz soyuyur və mayeyə çevrilir.

Maye yüksək təzyiq bölgəsindən soyuducunun daxili divarlarındakı borulara keçir. Bu klapan vasitəsilə baş verir. Bu borularda aşağı təzyiq vardır; maye bu aşağı təzyiqdə buxarlanır. Buxara çevrilmək üçün soyuducunun içindən istiliyi alır. Sonra aşağı təzyiqli qaz kompressora qayıdır, burada dövr yenidən başlayır.

Sxematik diaqram şəkildə verilmişdir.



### Laboratoriya işi 3

“İstilik nasosu” bir cihazdır ki, bu cihaz istiliyi daha soyuq bir rezervuardan daha isti bir rezervuara köçürür, bu prosesdə mexaniki enerji sərf edir. Bu cihazın əsas məqsədi daha isti rezervuarı istiləşdirməkdir.

Bir istilik nasosu (TN) cihazı ilə tanış olaq ki, orta temperaturda aşağı temperaturdan istilik çıxarır və onu istilik sistemində və qızdırılan suya ötürür. Vahid aşağıdakılari ehtiva edir:

1. Aşağı bir dondurma nöqtəsi olan bir maye ilə doldurulmuş və aşağı dərəcə istilik suyunun (yeraltı su və ya su anbarı), torpaq və ya havanın alınmasını təmin edən nasoslu boru kəmərləri;
2. Buxarlayıcı;
3. Mexaniki dayanan kompressor;
4. Kondensator;
5. Kran qutusu;
6. İstilik akkumulyatoru;
7. İstilik sistemi.

Bununla belə, istilik nasosları təkcə istilik və isti su təchizatı üçün deyil, həm də integrasiya olunmuş sistemdə istifadə edilə bilər - evdə ventilyasiya istiliyinin bərpası üçün.

Bir neçə istilik nasosu nümunəsi BEKO tərəfindən təqdim edilir. Məsələn, Qurutma maşınları (Heat Pump, 8 kq) Energy Efficiency Class. Bu cihazlar yüksək səmərəlilik, yüksək davamlılıq, da az səs təmin edir.

#### İstilik nasosu necə işləyir

Zərərləri sürətlə azaldılan yanacaq və enerji ehtiyatlarından səmərəli istifadəsi təkcə insan sivilizasiyasının inkişafı üçün deyil, həm də habelə yaşayış mühitinin qorunması üçün böyük əhəmiyyətə malikdir.


Yüksələn enerji qiymətləri və onların çatdırılmasının yüksək xərcləri istehlakçıları qənaət etməyi düşənən elektrik və istilik qiymətlərinin sürətli artmasına səbəb olur.

Fiziologiya məktəbi kursundan istilik köçürülməsi qızdırılan bədənlərdən və daha çox SOLDdan gəlir, lakin heç bir şəkildə deyil. Həyatımızın təcrübəsi əks prosesləri bilmir, elm bunu əsaslandırır. Bununla belə, texniki fəndlər istiliyi əks istiqamətdə - daha az qızdırılan bədəndən daha isti bir vəziyyətə ötürməyə imkan vermişdir. Müasir bir şəxs üçün, soyuducunun istiliyi, mənfi ola biləcəyi istilik, ətraf mühitə axıdıldıqda soyuducunun istismarında təəccübü bir şey yoxdur. Bu istilik, məsələn, otaq istiliyində istifadə edilərsə və soyuducu kameranın etibarlı, daimi isti bir təbii qaynaq ilə əvəz olunduğu bir istilik pompası olacaqdır.

## Laboratoriya 4

Düzünə dairəvi prosesi nəzərdən keçirərkən gördük ki, bu prosesdən istilik машını kimi istifadə oluna bilər. Yəni, qızdırıcıdan alınan  $Q_1$  istilik miqdarı hesabına işçi maddə A işini görür və istiliyin  $Q_2$  hissəsi soyuducuya verilir (şəkil 1).

İstilik машınının f.i.ə



İfadəsilə təyin olunduğundan aydındır ki,  $\eta \rightarrow 1$  olduqda istilik машını daha mənfaətli olur.  $\eta = 1$  olan istilik машını soyuducunun olmasını tələb etmir. Belə istilik машınınə II növ perpetuum mobile və ya II növ daimi mühərrrik deyirlər.

Klauzius və Tomson göstərmışlər ki: yeganə nəticəsi, mənbədən alınan istilik miqdarı hesabına iş görməkdən ibarət proses mümkün deyil.

Klauzius bu tərifi bir qədər başqa cür də ifadə etmişdi: Ətraf mühitdə dəyişiklik etmədən istiliyi soyuq cisimdən alıb, isti cismə vermək mümkün deyil.

Bu mülahizə termodinamikanın II qanunu adlanır.[4]

## Laboratoriya 5

- “• Elektrik yükü zərrəciklər arasında fundamental qarşılıqlı təsirlərdən birinin əsasıdır. Yük müsbət və mənfi olur. Eyni yükler bir-birini itələyir, əks adlı yükler bir-birini cəzb edir.
- Naqillər elə materiallardır ki, yük onun içərisində hərəkət edə bilir; izolyatorlarda yük sərbəst hərəkət edə bilmir.
- İxtiyari izolə edilmiş sistemdə tam elektrik yükü saxlanılır. İstənilən yük elektronun yükünün tam misillərinə bərabərdir. Elektronun yükü fundamental yük vahididir.
- Kulon qanunu yüklerin qarşılıqlı təsir qüvvəsinin yüklərdən və onların arasındaki məsafədən necə asılı olduğunu göstərir. Verilmiş yükə digər iki və ya daha çox yük tərəfindən təsir edən yekun qüvvə individual qüvvələrin vector cəminə bərabərdir.
- Elektrik sahə intensivliyi vector kəmiyyətdir, fəzanın verilmiş nöqtəsində vahid yükə təsir edən qüvvəni göstərir. İxtiyari nöqtədə yükler toplusunun yaratdığı yekun sahə intensivliyi individual yüklerin yaradılan sahə intensivliklərinin vector cəminə bərabərdir.
- Elektrik sahə xətləri sahəni qrafik təsvir etməyə imkan verir.
- Elektrik dipolu fəzada bir-birindən ayrılmış modulca eyni işarəcə əks iki yükdən ibarətdir.
- Hər hansı səthdən keçən elektrik intensivliyinin səli səthin sahəsi və intensivlik vektorunun səthə perpendikulyar toplananın hasilinə bərabərdir.
- Qauss teoremində deyilir elektrik intensivliyinin ixtiyarı qapalı səthdən keçən səli səthin içərisində qalan tam elektrik yükünə mütənasibdir. Bu qanun müxtəlif simmetrik paylanmış yükler tərəfindən yaradılmış sahələrin hesablanması üçün faydalıdır.
- Elektrostatik sahədə hərəkət edən yükə təsir edən qüvvə konservativdir və potensial enerjilərlə əlaqədardır.
- Elektrik potensialı skalar kəmiyyətdir. Yekun elektrik sahəsi ilə qarşılıqlı təsirində vahid yükə düşən potensial enerjidir. O, adətən sadəcə potensial adlanır.
- Elektrik sahəsinin hər hansı nöqtəsindəki potensial sahəni yaradan yükler vasitəsilə və ya birbaşa sahənin özü vasitəsilə tapıla bilər.
- Hər bir nöqtəsində eyni potensiala malik olan səth ekvipotensial səth adlanır.
- Əgər potensial fəzanın hər hansı bölgəsində koordinatların funksiyası kimi məlumdursa, həmin bölgənin hər bir nöqtəsində elektrik sahə intensivliyi təyin edilə bilər.
- Kondensator bir-birindən vakuum və ya dielektriklə ayrılmış iki keçirici lövhədən ibarətdir. Keçirici lövhələrdə modulca eyni, işarəcə əks yükler yerləşdirilərsə, həmin yük

potensiallar fərqiə mütənasib olur. Mütənasiblik əmsalı tutum adlanır. Tutum keçirici lövhələrin ölçüsündən, formasından və aralarındaki məsafədən və lövhələri ayıran materialdan asılıdır.

- Ardıcıl və ya paralel birləşdirilmiş kondensatorların təbiəti ekvivalent tutum vasitəsilə təsvir edilə bilər.
- Yüklənmiş kondensatorun enerjisi yükler tərəfindən yaradılmış elektrik sahəsində asılıdır və enerji sıxlığı vasitəsilə ifadə oluna bilər.
- Kondensatorun lövhələri arasında yerləşdirilmiş dielektrikin təsiri onun içində yüklerin yenidən paylanması, dielektrikin polyarlaşması əsasında başa düşülə bilər.
- Qauss qanunu keçirici lövhənin üzərində yerləşmiş yükler və dielektrikin içərisindəki polyarlaşma yükleri vasitəsilə yenidən yazıla bilər.
- Elektrik cərəyanı elektrik yüklerinin bir yerdən başqa yerə axma yeyinliyini xarakterize edir. Naqildə cərəyan yüklü zərrəciklərin dreyf sürətindən onların konsentrasiyasından və yükündən asılıdır. Cərəyan sıxlığı vahid sahəyə düşən cərəyandır.
- Om qanununun ödənilidiyi materiallarda elektrik sahə intensivliyinin cərəyan sıxlığına olan nisbəti sabitdir. O, xüsusi müqavimət adlanır və temperaturdan asılıdır. Om qanunun ödənilidiyi xüsusi cihazlar üçün potensiallar fərqiinin cərəyanaya nisbəti sabitdir, müqavimət adlanır və temperaturdan asılıdır.
- Sabit cərəyan axan tam dövrədə elektrik hərəkət qüvvəsi mənbəyi, batareya və ya generator olmalıdır. EHQ dövrəyə enerji verir və onun içində yükler aşağı potensiallı yerdən yuxarı potensiallı yerə hərəkət edirlər. Qapalı dövrədə EHQ ilə potensiallar fərqiinin cəmi sıfıra bərabər olmalıdır.
- İxtiyari cihazda ayrılan güc cərəyan şiddəti ilə qütbler arasındaki potensiallar fərqiinin (terminal potensial) hasilinə bərabərdir.
- Kirxhof qaydaları budaqlanan dövrələri analiz etmək üçün ümumi metoddur. Cərəyan qaydası(düyünlər qaydası)na görə düzündə cərəyanların cəbri cəmi sıfıra bərabərdir. Gərginliklər qaydasına görə ixtiyari qapalı dövrə hissəsi üçün potensial fərqlərinin cəbri cəmi sıfıra bərabərdir.” [4]

## Laboratoriya 7

1. Cismi təşkil edən hissəciklərin hər cür hərəkətinin kinetik enerjiləri ilə bu hissəciklərin hər cür qarşılıqlı təsirinin potensial enerjilərinin cəminə cismin **daxili enerjisi** deyilir. Daxili enerji temperatur (T) və həcm (V) kimi iki termodinamik parametrdən asılıdır.

Təkcə Kelvinlə ölçülən temperaturdan asılı olan verilmiş kütləli ideal qazın daxili enerjisi (1) düsturu ilə hesablanır.

$$U = \frac{i}{2} \nu RT = \frac{i}{2} \frac{m}{M} RT = \frac{i}{2} pV \quad (1)$$

- daxili enerjini iki üsulla dəyişmək mümkündür: **işgörmə və istilik mübadiləsi** yolu ilə.

2. Cismin temperaturunu  $dT$  qədər dəyişmək üçün tələb olunan istilik miqdarı:

$$dQ = cm dT \quad (2)$$

3. Termodinamikada sabit təzyiqdə qazın həcminin  $dV$  qədər dəyişməsi zamanı görülən elementar iş:

$$dA = pdV \quad (3)$$

- izobarik prosesdə həcmin sonlu dəyişməsi zamanı görülən iş:

$$A = p(V_2 - V_1) = \frac{m}{M} R(T_2 - T_1) \quad (4)$$

- izotermik genişlənmə zamanı görülən iş:

$$A = \frac{m}{M} RT \ln \frac{V_2}{V_1} = \frac{m}{M} RT \ln \frac{p_2}{p_1} = pV_1 \ln \frac{V_2}{V_1} \quad (5)$$

4. **İstilik balansı tənliyi:** İstilik baxımından izolə edilmiş, yəni qapalı sistemin cisimlərinin qəbul etdikləri istilik enerjilərinin toplamı sıfır bərabərdir:

$$Q_1 + Q_2 + \dots + Q_n = 0 \quad (6)$$

**5. Termodinamikanın I qanunu:** Termodinamik sistemin daxili enerjisinin dəyişməsi sistemin qəbul etdiyi isti miqdarı ilə görülən işin cəminə bərabərdir

$$\delta Q = dU + \delta A \quad (7)$$

**6. Xüsusi istilik tutumu** vahid kütləli maddənin, molyar istilik tutumu isə bir mol maddənin temperaturunu bir dərəcə dəyişdirmək üçün lazımlı olan isti miqdardır

$$c = \frac{dQ}{mdT} - \text{xüsusi istilik tutumu}; C_m = \frac{dQ}{vdT} - \text{molyar istilik tutumudur.}$$

➤ Cismin istilik tutumu onun qızdırılma şəraitindən də asılıdır. Qızdırılma prosesi termodinamik parametrlərin (həcm və təzyiq) sabit qiymətində aparla bilər.

- Qazın sabit həcmde xüsusi istilik tutumu ( $c_v$ ):

$$c_v = \left( \frac{dQ}{m \cdot dT} \right)_{V=\text{const}} = \frac{i}{2} \frac{R}{M} \quad (8)$$

- Qazın sabit təzyiqdə xüsusi istilik tutumu ( $c_p$ ):

$$c_p = \left( \frac{dQ}{m \cdot dT} \right)_{p=\text{const}} = \frac{i+2}{2} \frac{R}{M} \quad (9)$$

düsturları ilə təyin edilir.

- $C_M = M \cdot c$  olduğundan onun sabit həcmde və sabit təzyiqdə **molyar istilik tutumları** uyğun olaraq

$$C_{MV} = Mc_v = \frac{i}{2} R \quad (10)$$

$$C_{MP} = Mc_p = \frac{i+2}{2} R \quad (11)$$

kimi olacaqdır.

## 7. Mayer düsturu:

$$C_{MP} - C_{MV} = R \Rightarrow C_{MP} = C_{MV} + R \quad (12)$$

Termodinamik parametrlərin (həcm və təzyiq) sabit qiymətlərindəki molyar istilik tutumları bir-birindən R qədər fərqlənir

- termodinamik parametrlərin (həcm və təzyiq) sabit qiymətlərindəki molyar istilik tutumlarının nisbəti adiabat göstəricisi adlanır.

$$\gamma = \frac{C_p}{C_v} = \frac{i+2}{2} \quad (13)$$

8. Adiabatik prosesdə ətraf mühitlə sistem isti mübadiləsində olmurlar.

Adiabatik prosesdə termodinamik sistemin daxili enerjisinin dəyişməsi ya sistemin gördüyü, yaxud sistem üzərində görülən iş hesabına baş verir:

$$\Delta U = -A$$

## • Adiabatik prosesin hal tənliyi – Puasson tənliyi:

$$pV^\gamma = const \Rightarrow TV^{\gamma-1} = const \Rightarrow T^\gamma V^{1-\gamma} = const$$

## Laboratoriya 8

1. Köçürmə hadisələri. Tarazlıqda olmayan sistemlərdə baş verən dönməyən proseslərə köçürmə hadisələri deyilir. Köçürmə hadisələrinə misal olaraq *diffuziya*, *istilikkeçirmə* və *daxili sürtünməni* göstərmək olar. Köçürmə hadisələri nəticəsində qazın həcmi daxilində enerji, kütłə və *impulsun* daşınması baş verir.

2. *Diffuziya* kontakta gətirilmiş qazların, mayelərin və hətta bərk cisimlərin hissəciklərinin bir-birinin daxilinə nüfuz etməsi və qarışması hadisəsinə deyilir. Diffuziya zamanı kütlənin

daşınması baş verir. Daxilində sıxlıq qradiyenti  $\left(\frac{\Delta p}{\Delta x}\right)$  olan kimyəvi bircins qazda  $\Delta S$  səthindən  $\Delta t$  müddətdə daşınan kütłə ( $\Delta M$ ) *Fik qanunu* vasitəsilə hesablanır:

$$\Delta M = -D \frac{\Delta p}{\Delta x} \Delta S \Delta t \quad (3.46)$$

D-diffuziya əmsalı,  $(\frac{\Delta p}{\Delta x})$  – sıxlıq qradiyentidir «-» işarə kütlənin daşınmasının sıxlıq qradiyenti vektorunun əksinə, yəni sıxlığın azalması istiqamətində baş verdiyini göstərir.

- Diffuziya əmsalı:

$$D = \frac{1}{3} \langle v \rangle \langle \lambda \rangle \quad (3.47)$$

kimidir.  $\langle v \rangle$  - qaz molekullarının orta sürəti,  $\langle \lambda \rangle$  - sərbəst yolun orta uzunluğuudur.

3. *Istilikkeçirmə*, istiliyin (yaxud daxili enerjinin) maddənin bir hissəsindən digər hissəsinə ötürülməsi hadisəsinə deyilir.

\* İstilikkeçirmə zamanı  $\Delta S$  səthindən  $\Delta t$  müddətində daşınan istilik miqdarı ( $\Delta Q$ ) *Furye qanunu* vasitəsilə hesablanır:

$$\Delta Q = -\chi \frac{\Delta T}{\Delta x} \Delta S \Delta t \quad (3.48)$$

$$\frac{\Delta T}{\Delta x}$$

$\chi$  - istilik keçirmə əmsalı,  $\frac{\Delta T}{\Delta x}$  - temperatur qradiyentidir. «» işarə göstərir ki, istiliyin daşınması temperatur qradiyenti vektorunun əksinə, yəni temperaturun azalması istiqamətində baş verir

- İstilik keçirmə əmsalı:

$$\chi = \frac{I}{3} \langle v \rangle \langle \lambda \rangle c_v \quad (3.49)$$

kimidir.

$\langle v \rangle$  - qaz molekullarının orta sürəti,  $\langle \lambda \rangle$  - molekulun sərbəst yolunun orta uzunluğu,  $\rho$  - sıxlığı,  $c_v$  - sabit həcmde xüsusi istilik tutumudur.

4. *daxili sürtünmə* hadisəsi (yaxud özlülük) müxtəlif sürətlə hərəkət edən qaz (yaxud maye) təbəqələri arasında sürtünmə qüvvəsinin yaranması ilə əlaqədardır. Bu zaman qaz, yaxud mayenin həcmi daxilində impulsun daşınması baş verir.

\* İki qaz, yaxud maye təbəqəsi arasında yaranan sürtünmə qüvvəsi *Nyuton qanunu* ilə hesablanır:

$$F = -\eta \frac{\Delta v}{\Delta x} \Delta S \quad (3.50)$$

$\eta$  - dinamik özlülük,  $\frac{\Delta v}{\Delta x}$  - sürət qradiyentidir. «» işarə sürtünmə qüvvəsinin sürət qradiyenti vektorunun əksinə yönəldiyini göstərir.

- Dinamik özlülük:

$$\eta = \frac{I}{3} \langle v \rangle \langle \lambda \rangle \rho \quad (3.51)$$

kimidir.  $\langle v \rangle$  - qaz molekullarının orta sürəti,  $\langle \lambda \rangle$  - sərbəst yolun orta uzunluğu,  $\rho$  - qazın sıxlığıdır.

- Köçürmə əmsalları arasında əlaqə düsturları:

$$\left. \begin{aligned} \eta &= \rho D \\ \chi &= \eta c_v = \rho D c_v \end{aligned} \right\} \quad (3.52)$$

## Laboratoriya işi 9

$$\frac{dQ}{T}$$

Tam diferensialı  $\frac{dQ}{T}$ -yə bərabər, özü isə sistemin halının funksiya olan kəmiyyət entropiya adlanır.

$$dS = \frac{dQ}{T} \quad (1)$$

- *Entropiya* ( $S$ ) termodinamik sistemlə xarici mühit arasında istilik mübadiləsinin istiqamətini, həmçinin qapalı sistemlərdə gedən ixtiyari proseslərin getmə istiqamətini xarakterizə edən kəmiyyətdir.
- Entropiya *additivlik* xassəsinə malikdir: sistemin entropiyası bu sistemi təşkil edən cisimlərin entropiyaları *cəminə* bərabərdir.

- Entropiyanın BS-də vahidi  $[S] = J \frac{C}{K}$ -dir.

Termodinamik sistem 1 halından 2 halına keçidkə entropiyanın dəyişməsi:

$$\Delta S_{1 \rightarrow 2} = S_2 - S_1 = \int_1^2 \frac{dQ}{T} = \int_1^2 \frac{dU + dA}{T} \quad (2)$$

İnteqralı ilə hesablanır.

- Qapalı sistemlərdə dönən dairəvi proseslərdə sistemin entropiyası sabit qalır, yəni  $\Delta S = 0$  və  $S = const$ .
- qapalı sistemlərdə dönməyən dairəvi proseslərdə sistemin entropiyası artır, yəni  $\Delta S > 0$ .
- *Izotermik* prosesdə ( $T_1 = T_2$ ) entropiyanın dəyişməsi:

$$\Delta S = \frac{m}{M} R \ln \frac{V_2}{V_1} = \frac{m}{M} R \ln \frac{P_1}{P_2} \quad (3)$$

- *Izoxorik* prosesdə ( $V_1 = V_2$ ) entropiyanın dəyişməsi:

$$\Delta S = \frac{m}{M} C_v \ln \frac{T_2}{T_1} = \frac{m}{M} C_v \ln \frac{p_2}{p_1} \quad (4)$$

- İzobarik prosesdə ( $p_1 = p_2$ ) entropiyanın dəyişməsi:

$$\Delta S = \frac{m}{M} \left( C_v \ln \frac{T_2}{T_1} + R \ln \frac{V_2}{V_1} \right) = \frac{m}{M} C_p \ln \frac{T_2}{T_1} \quad (5)$$

- Adiabatik prosesdə  $dQ = 0$  olduğundan entropiyanın dəyişməsi  $\Delta S = 0$  olacaqdır. Deməli, adiabatik dönen dairəvi prosesin entropiyası sabit qalır,  $S = const$ .

“Entropiya” klassik termodinamikaya daxil edilmiş kəmiyyətin adıdır, mücərrəd funksiyadır və integrallı vasitəsilə təyin edilir. Entropiya anlayışı, adətən, Klauzis təyininə uyğun daxil edilir: ”Biz sistemin hər bir halına bir S funksiyası aid edirik və onu halın entropiyası adlandırırıq. Onun tam

diferensialı dönen dəyişmələr üçün  $dS = \frac{dQ}{T}$

kimi ifadə olunur, burada  $dQ$  udulan istilik,  $T$

udulmanın baş verdiyi temperaturdur.”

Bu təyin həmin kəmiyyətin mahiyyətinə o qədər yaxın deyil ki, hətta ixtisasçı belə kəmiyyətin mahiyyətini dərk etmək üçün xeyli səy göstərir. Entropiyanın mənasını, heç olmasa kobud şəkildə, başa düşmək üçün kimyaçılar onun nizamsızlıq ölçüsü kimi şərhinə üstünlük verirlər. Kimyaçıların yanaşması ilə entropiyanın mahiyyəti keyfiyyətcə əhatə edilə bilər, lakin bu, fiziklərin standartlarına cavab verməyə kifayət etmir. Fizik üçün kəmiyyət o vaxt təyin edilmiş hesab edilir ki, o, həmin kəmiyyətin qiymətini (kəmiyyətini) ölçmək yolunu da bilsin. Digər çatışmazlıq ondan ibarətdir ki, entropiyanın nizamsızlıq ölçüsü kimi şərhindən istifadə etdikdə belə görünür ki, entropiyaya uyğun sadə makroskopik xassə yoxdur.

1911-ci ildə, Klauzisdən 50 il sonra, London Fizika Cəmiyyətinin prezidenti Kallendar məruzəsində Klauzis entropiyasının Karnonun nəzərdə tutduğu "istilik"dən, "kalorik"dən yalnız bir şəylə fərqləndiyini göstərmişdir: Karnoya görə "istilik" enerji, kütlə, elektrik yükü kimi saxlanan kəmiyyətdir, Klauzisə görə istilik yarana bilər, lakin, Karno dediyi kimi, yox ola bilməz. Kallendar yazır: "... entropiyanın Klauzis tərifi yalnız riyaziyyatçılar üçün nəzərdə tutulub. Kalorik sürtünmə və ya digər dönməyən proseslərdə yarana bilən xassədir. O, axa bilən, elektrikə bənzər xassədir". O, hesab edir ki, Karnonun "kalorik"i entropiyanın mahiyyətini daha aydın və düzgün əks etdirir.

Mexanika impulsla başladığı kimi termodinamika da entropiya anlayışının daxil edilməsi ilə başlayır. Ümumi danışq dilində entropiya istilik miqdarı və ya istilik adlandırıla bilər. Müxtəlif ölkə alımları entropiya anlayışına bu cür yanaşmışlar

Entropiya zaman, uzunluq, kütlə kimi aydın başa düşüle bilər və sadə üsullarla ölçüle bilər. Entropiya anlayışının informasiya nəzəriyyəsində, statistik fizikada, kimyaçıların atomistik ideyalarında istifadə olunması onun makrofizikada istilik rolunda olmasına mane olmur.

Entropiya anlayışının təlimi zamanı onun mahiyyətinin açılması üçün aşağıda sadalanan xassələrin bilinməsinə ehtiyac vardır.

- Obyektin temperaturu yüksəkdirse o, daha çox entropiyaya malikdir.
- Obyektin kütləsi çoxdursa entropiyası da çoxdur.
- Obyektdəki entropiyanın miqdarı obyektin materialından asılıdır. Temperaturu 20°C olan 1kg suyun entropiyası həmin temperaturlu 1kg spirtin entropiyasından çoxdur.
- Entropiyanın BS-dəki vahidi C/K-dir. Temperaturu 25°C olan 1 sm<sup>3</sup> hacmli su 4 entropiya vahidi saxlayır.
- Entropiya özbaşına yüksək temperaturlu yerdən aşağı temperaturlu yerə axır. Temperaturlar fərqi entropiya səli üçün hərəkətverici qüvvədir.
- Entropiyanı aşağı temperaturlu cisimdən yüksək temperaturlu cismə axitmaq üçün istilik nasosu (entropiya nasosu) lazımdır. İstilik nasosu entropiyanı soyuq yerdən isti yerə ötürür. İstilik nasosu soyuducularda və kondisionerlərdə əsas elementdir.

- Müəyyənləşdirilmişdir ki, temperaturu 0K olan cisim sıfır entropiyaya malikdir, daha ümumi sözlərlə desək, mütləq soyuq cisim istiliyə malik deyil. Ən aşağı temperatur - 273,15 C hesab edilir. Bu temperaturda obyektin entropiyası sıfır qəbul edilir.
- Entropiya yarana bilir. Aşağıdakı proseslərdə entropiya yaranır: 1) kimyəvi reaksiyalarda(yanma); 2) elektrik cərəyanı axan naqıldə; 3) mexaniki sürtünmədə. Bunlar müxtəlif sürtünmə hallarıdır: mexaniki sürtünmə, rezistorda “elektrik” sürtünməsi, sərbəst baş verən kimyəvi reaksiyalarda “kimyəvi” sürtünmə.
- Enerji, xətti və bucaq impulslar, elektrik yükü saxlanan kəmiyyətlərdir, lakin entropiya saxlanan kəmiyyət deyildir. Sistem qapalı olsa belə onun daxilində əlavə entropiya yarana bilir. Entropiya da ekstensiv kəmiyyətdir və onun digər ekstensiv (miqdari) kəmiyyətlərdən əsas fərqi budur.
- Entropiyanın yarandığı proseslər dönməyəndir.
- Elektrik cərəyanı, impuls cərəyanı kimi entropiya cərəyanı da vardır. Obyektin iki yerinin temperaturları arasındaki fərq böyük olarsa həmin yerlər arasında entropiya cərəyanının şiddəti də böyük olar. Bu, Om qanununun analoqudur. Cərəyan, adətən, keçiricilik anlayışı ilə bağlıdır və entropiya keçiriciliyi anlayışı vardır. Elektrik cərəyanında olduğu kimi entropiya cərəyanı üçün də fiziki analoq ifadə mövcuddur:

$$I = \sigma \frac{A}{d} \Delta \phi \text{ (Om qanunu)} \quad I_s = \sigma_s \frac{A}{d} \Delta T$$

Burada  $I_s$  entropiya cərəyanı şiddəti,  $\sigma_s$  xüsusi entropiya keçiriciliyi,  $A$  istilik keçirən obyektin en kəsiyinin sahəsi,  $d$  uzunluğu,  $\Delta T$  temperaturlar fərqidir (gərginlikdir).

- Aşağıdakı cədvəldə (Cədvəl 1.) bəzi maddələr üçün xüsusi entropiya keçiriciliyinin qiyməti verilmişdir.

Cədvəl 1.

Maddə	$\sigma_s$ ( C/san· m·K <sup>2</sup> )
gümüş	1,54
mis	1,43
dəmir	0,29

Şüşə	0,0027
taxta	0,00047
su	0,0009
hava	0,000088

- Entropiyanın ötürülməsi istilikkeçirmə, konveksiya və istilik süalanması yolu ilə həyata keçirilir.. Konveksiya yolu ilə ötürmədə entropiya maye və qaz səli vasitəsilə daşınır. Mərkəzi istilik sistemində konveksiya istifadə olunur. Konveksiya yolu ilə entropiyani daşımaq üçün temperaturlar fərqi zəruri deyil.
- Entropiya enerji daşıyıcısıdır.
- Temperatur yüksək olduqda entropiya daha çox enerji daşıyır.
- Enerji cərəyanı ilə elektrik cərəyanının əlaqəsini bilirik:

$$P = I \Delta\phi \quad (P \text{ gücdür})$$

Enerji cərəyanı ilə entropiya cərəyanının əlaqəsi buna analoqdur:

$$P = I_s \Delta T$$

- Mütləq temperatur entropiya cərəyanının hansı enerji yükünü daşıdığını göstərir.
- Milin isti ucundan soyuq ucuna doğru entropiya cərəyanı axarkən əlavə entropiya yaranır. Bu, cərəyan keçən naqıldə istilik ayrılmışına analoqdur.
- İstilik mühərrikində enerji daşıyıcısı dəyişir. Enerji istilik mühərrikinə entropiya adlanan enerji daşıyıcısı ilə daxil olur və bucaq impulsu daşıyıcısı ilə onu tərk edir.
- Cismdə yığılan entropiya miqdari: 1) cismin kütləsindən; 2) cismin temperaturundan; 3) cismin materialından asılıdır.
- Fiziki kəmiyyətin tam başa düşülməsi üçün onun ölçülməsi prosesinin bilinməsi vacibdir. Birbaşa və sadə ölçü metodu daha yaxşıdır. Entropiya üçün də ölçmə metodunun seçilməsi zəruridir.

- verilən tərifdən entropiyanın ölçmə metodunu təyin etmək çətindir. Sistemin hal dəyişmələrinin dönen olduğunu necə bilək? Udulan istilik miqdarını necə ölçək? Dönməyən proseslər üçün yaranan entropiyanı ölçmək çətin deyil.

Bəs entropiyanı ölçmək üçün sadə konseptual metod varmı? Bu suala cavab vermək üçün entropiyaya analoq olan elektrik yükü, xətti impuls kimi ekstensiv kəmiyyətlərin ölçü metodlarına uyğun metod axtarmaq məsləhətdir.

Bələ kəmiyyətlərin ölçülüməsi aşağıdakı yolla reallaşdırılır. Ölçülməli olan kəmiyyət miqdarı ölçü alətinə ötürülür. Ölçü alətinin göstəricisi (əqrəbi) bu dəyişməyə uyğun reaksiya göstərir. Məsələn, elektrik yükü elektrometrə ötürülür və onun əqrəbi uyğun meyl edir. Xətti impuls da uyğun metodla ölçülə bilər. Bələ yanaşma ilə entropiya miqdarını da ölçə bilərik.

## **Ədəbiyyat**

1. N.Y.Səfərov. FİZİKADAN LABORATORİYA İŞLƏRİ

Metodik vəsait 2021 pdf

[https://drive.google.com/file/d/1fZjzvYlzamsx-YqYtNYFer3y8cij4ktI/view?usp=drive\\_link](https://drive.google.com/file/d/1fZjzvYlzamsx-YqYtNYFer3y8cij4ktI/view?usp=drive_link)

2.

[http://aztu.edu.az/azp/elmi\\_tedqiqat/scientific\\_research\\_2/az/files/jurnal\\_2018\\_4/27.pdf](http://aztu.edu.az/azp/elmi_tedqiqat/scientific_research_2/az/files/jurnal_2018_4/27.pdf)

3. N.Y.Səfərov. Texniki ali məktəblərdə fizikanın təlimində vahid yanaşma (monoqrafiya)

. Bakı, AzTU, 2021, 303s.

[https://drive.google.com/file/d/1RZw8l0vbwr14ByPwwdRoJSTOFIZE0-KF/view?usp=drive\\_link](https://drive.google.com/file/d/1RZw8l0vbwr14ByPwwdRoJSTOFIZE0-KF/view?usp=drive_link)

4. Səfərov N.Y. Fizika. Dərs vəsaiti. Bakı, AzTU, 2021, 382s.

[https://drive.google.com/file/d/1X9ZO4orx9oI9IptXaxwTdJO\\_MzTX19Xn/view?usp=drive\\_link](https://drive.google.com/file/d/1X9ZO4orx9oI9IptXaxwTdJO_MzTX19Xn/view?usp=drive_link)

5. N.Y.Səfərov. Metodik vəsait 2012

[https://docs.google.com/document/d/1oF7jalt56GAVvxC5yZKwW6HP\\_py3r2Wq/edit?usp=drive\\_link&oid=106990310317889080592&rtpof=true&sd=true](https://docs.google.com/document/d/1oF7jalt56GAVvxC5yZKwW6HP_py3r2Wq/edit?usp=drive_link&oid=106990310317889080592&rtpof=true&sd=true)

6. N.Y.Səfərov. Metodik vəsait 2003

[https://docs.google.com/document/d/1\\_mO803X5d27tdzzITI7jK5nOC0JXIR3e/edit?usp=drive\\_link&oid=106990310317889080592&rtpof=true&sd=true](https://docs.google.com/document/d/1_mO803X5d27tdzzITI7jK5nOC0JXIR3e/edit?usp=drive_link&oid=106990310317889080592&rtpof=true&sd=true)

7. Квасников И. А. Термодинамика и статистическая физика. Т.1: Теория равновесных систем: Термодинамика. Том.1. Изд. 2, испр. и доп. М.: УРСС, 2002. 240 с.

8. Базаров И. П. Заблуждения и ошибки в термодинамике. Изд. 2-е испр. М.: Едиториал УРСС, 2003. 120 с.